

44 günlük Zəfərə 23 saatlıq əlavə

İlham Əliyev yenə də vaxtı və məqamı böyük məharətlə seçdi, "ağıllandırma tədbirləri"ni görməmiş sürətlə apararaq Ermənistanın Ağdərədəki gizli hərbi bazasını və Qarabağdakı 11 minlik qanunsuz silahlı birləşməsini darmadağın edərək ağ bayraq qaldırmağa vadar etdi!

Heyrətamiz dərəcədə sürətlə və yüksək dəqiqliklə aparılan lokal tədbirlər sayəsində görünməmiş nəticələrə nail olundu:

Yerli relyefdən, təbii maskalanmadan istifadə edən düşmən ordusunun 90-dan artıq döyüş mövqeyi məhv edildi, bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçdi.

Qarşı tərəfə məxsus 7 hərbi neqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyadanın döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi.

Təslim edilən düşmən bütün silah-sursatını öz əli ilə bizə təhvil verəcəkdir!

Beləliklə, möhtəşəm Zəfərə 23 saatlıq əlavə Azərbaycan ərazisindəki erməni silahlılarının türk-silah olunaraq torpaqlarımızdan təmizlənməsinə son nöqtəni qoydu!

Xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə

qayıdanda isə artıq iş-ışdın keçmiş, ərazimizin bir qismi işğala məruz qalmışdı...

Ömür Ulu Öndərimizə vafə etmədiyindən xilaskarlıq missiyası da Prezident İlham Əliyevin öhdəsinə düşdü!

20 il ərzində çox ağır, çox çətin və bir sıra sahələri əhatə edən istiqamətlərdə mübarizə getdi!

■ Güclü ordu qurmaq üçün güclü iqtisadiyyat, böyük maliyyə vəsaiti tələb olunurdu.

■ Azərbaycan sürətlə və davamlı inkişaf yoluna çıxarıldı.

■ Müasir ordu yaradılması üçün vətənpərvər gənclər nəslini yetişdirməli, müasir silahlar alınmalı idi...

■ İlham Əliyev idman meydanlarında yeni gənclər nəslini tərbiyə etdi, onların sırasından igid əsgər və zabitlər yetişdirdi, Azərbaycanın dostları hesabına hərbi arsenalını ən yeni texnologiyalara əsaslanan silahlarla təmin etdi.

■ Təkcə hərbi meydanında deyil, diplomatiya cəbhəsində də çarpışmaq tələb olunurdu...

→ 4

Bu yeni qələbə regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm addımdır

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Qarabağda həyata keçirilən tədbirlər nəticəsində terrorçu silahlı birləşmələrin təslim olması və türk-silah edilməsi ilə əlaqədar Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu yeni qələbə regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm addımdır.

Uca Allaha Sizi və Azərbaycan xalqını qoruması üçün dua edirəm.

Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Əbdüləziz bin Osman ƏL-TUVEYCRİ,
ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvü

Dünya Bankı Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə dəstək verir

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Dünya Bankının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Ötən illər ərzində öməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcək konkret istiqamətlərin və layihələrin müəyyənləşdirilməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı ölkəmizin uzun illər xarici borcun azaldılması istiqamətində sayıl göstərdiyini və artıq bu məqsədə nail olduğunu qeyd etdi.

Azərbaycanla artıq 30 ildir öməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildiren Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru dedi ki, bu gün Azərbaycan əhəmiyyətli inkişafa nail olub və yüksək nəticələr əldə edib. Qonaq bu inkişaf yolunda ölkəmizlə tərəfdaş olmaqdan məmnunluğunu ifadə etdi.

Görüşdə Dünya Bankının Azərbaycanda mövcud fəaliyyət istiqamətləri, ölkəmizin qarşısında duran və "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlərə" uyğun olan yeni istiqamətlər və layihələr barədə müzakirələr aparıldı.

Qeyd edildi ki, Azərbaycan ilə Dünya Bankı arasında əsas öməkdaşlıq sahələri bərpə olunan enerji, yaşıl iqtisadiyyat və səhərlər, neqliyyat əlaqələndirilməsi, kənd təsərrüfatı və irriqasiya sahələrində həyata keçirilən layihələrlə bağlıdır.

Azərbaycan-Türkiyə: Dostluğun və qardaşlığın rəmzinə çevrilmiş bir millət, iki dövlət

Elə həmin gün - sentyabrın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək tribunadan "Bir millət, iki dövlət" şüarı ilə hərəkət ediyimizi Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik", - dedi. BMT Baş Assambleyasındakı çıxışında qardaş ölkənin rəhbəri daha sonra diqqətə çatdırdı ki, Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik: "Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, bir statusun zorla qəbul edilməsi əsla qəbul olunmayacaqdır".

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı BMT Baş

Assambleyasında çıxışı zamanı Azərbaycana verdiyi dəstəyə görə təşəkkür etdi: "Hər zaman olduğum kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa Bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyıraq".

→ 5

Müxalifətdən Müzəffər Ali Baş Komandana təbrik: "İlham Əliyevin qətiyyəti sayəsində separatçılar

23 saat ərzində ağ bayraq qaldırdılar"

Azərbaycan Ordusu Qarabağdakı lokal xarakterli antiterror tədbirləri ilə cəmi 23 saat ərzində öz gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Məğlub olan qeyri-qanuni erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim oldular. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, düşünülmüş siyasəti və mükəmməl hazırladığı plan nəticəsində reallaşdı.

Haqlı mövqeyimizdən çıxış edərək suverenliyimizin tam bərpası uğrunda aparılan antiterror

tədbirləri nəticəsində növbəti dəfə Zəfər qazandıq. Hər kəs Azərbaycan xalqının yenə də bir yunurcu kimi birləşdiyinin şahidi oldu.

Ölkədəki müxalif siyasi partiyalar da lokal xarakterli antiterror tədbirlərinə dəstək məqsədilə bəyanat imzalayaraq Prezident İlham Əliyevin qətiyyətli siyasətini və Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi özmini, gücünü yüksək qiymətləndirdilər.

→ 5

Avropa İttifaqı, yoxsa səlibçi birlik?!

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində vasitəçilik missiyasını üzünə götürən bir təşkilatın "ali nümayəndə"sinin bu cür iddialarla çıxış etməsi göstərir ki, Aİ ikibaşlı siyasət yürüdü.

→ 6

BMT Azərbaycanla hesablaşdı

Təhlükəsizlik Şurası Qarabağdakı antiterror tədbirlərinə etiraz etmədi

Bu prosədə ən çox "var-gəl" edən Makronun istəyi yenə də baş tutmadı. Çünki Fransa prezidenti elə düşüncüdü ki, "kiçik bacısı" ilə birgə avqustun 16-da Təhlükəsizlik Şurasına etdikləri mürciət zamanı yedikləri tərş şillə bu dəfə Azərbaycana dəyəcək. Amma avqustun 16-da Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, sentyabrın 21-də isə xarici işlər naziri Ceyhun Bayramovun yalnız

faktlara əsaslanan fikirləri bütün iddiaları alt-üst etdi. Ceyhun Bayramov foto-faktları bütün iştirakçılara göstərərək dedi ki, Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri zamanı yalnız qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə özünü nümunəvi peşkarlıqla aparıb.

→ 3

Xankəndiyə çörək Ağdamdan gedir

Erməniasillli sakinlərin ehtiyacları ödənilir

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılan görüşdə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacaq ehtiyac duyulduğunu bildirdilər. Eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş etdilər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılandı.

→ 7



Azərbaycan əsgəri Qarabağın erməni sakinlərini həm də qoruyur

Azərbaycanın daha bir humanist davranışını hərbiçimizin lokal xarakterli antiterror tədbirləri zamanı yaranan erməni əsgərinin həyatını xilas etməsi ilə bağlı görüntülərdə seyr etdik. Kəlbəcər rayonunun Vəngli kəndində yaralı tapılan Karen İsanyan adlı bu əsgər Xankəndidə yaşayaraq Ermənistan vətəndaşdır.

44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan əsgərinin bu cür insanlığa nümunə addımları çox oldu. Həmin zaman döyüşçülərimizin erməni əhalisinin yaşlarına, qadınlarına, hətta yaralı düşmən əsgərlərinə yardım etmələri ilə bağlı xeyli kadrlar seyr etdik, insanpərvərliyə görə qürurlandıq.

→ 9

Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir



Milli Məclisin Sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin APA-dakı nümayəndə heyətinin rəhbəri, qurum sədrinin təmsilçisi Abdulkadir Emin Önenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qarşılıqlı münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq qeyd edilib ki, iki ölkə arasında qarşılıqlı dostluq əbədi və bu münasibətlər bir çox ölkələr üçün nümunədir. Vurğulanıb ki, münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına uyğun olaraq hər gün daha da inkişaf edir və genişlənir. İki ölkənin bütün platformalarda bir-birini dəstəklədikləri qeyd olunaraq bildirilib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə BMT Baş Assambleyasında çıxışında qarşılıqlı münasibətlərimiz arasında olduğunu, bizim haqq

işimizə davamlı dəstəyini bir daha bütün dünyaya nümayiş etdirib.

Görüşdə 44 günlük Vətən müharibəsi dövründə Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana səfər etmələri və ölkəmizə siyasi-mənəvi dəstək vermələri xatırlanaraq əlavə edilib ki, Azərbaycan da hər zaman Türkiyənin yanında olduğunu dəfələrlə nümayiş etdirib.

Azərbaycan və Türkiyənin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu vurğulanaraq qeyd edilib ki, digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrimiz də həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla inkişaf edir. Sahibə Qafarova parlamentlərimiz arasında imzalanmış anlaşma

memorandumunun əlaqələrimizin inkişafına toqna verdiyini, həmçinin qarşılıqlı səfərlərin bu istiqamətdə önəmli diqqətə çatdırıb. O xatırladı ki, cari ilin iyul ayında Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuşun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə də münasibətlərimizin inkişafı məmnunluqla vurğulanıb.

Görüşdə regionda baş verən son hadisələr barədə qonaqlara məlumat verən Milli Məclisin Sədri bildirib ki, Azərbaycan sülh və sabitlik istiqamətində atdığı addımlara baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlar törədərək sülhün əldə olunmasına maneələr yaradırdı. O, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin törətdiyi bir sıra irimiqyaslı hərbi təxribatlar və terror aktlarına əl atdığı qeyd edərək, bu təxribatlara cavab olaraq, ölkəmizin regionda lokal antiterror tədbirləri həyata keçirdiyini vurğulayıb.

Spiker Sahibə Qafarova həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün görülən tədbirlər barədə də məlumat verib.

Abdulkadir Emin Önen qəbul və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Asiya Parlament Assambleyasının Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının yüksək səviyyədə təşkil olunduğunu, tədbirdə müzakirə olunan mövzuların aktuallığını diqqətə çatdırıb.

O, dost və qarşılıqlı münasibətlərimiz arasında münasibətlərin hər zaman sınaqlardan uğurla çıxaraq daha da möhkəmləndiyini və bu gün bütün sahələri əhatə etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ütkər XASPOLADOVA,
"Azərbaycan"

Hikmət HACIYEV: "Reintegrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var"

"Çətinliklər olacaq, müəyyən çağırışlar da ola bilər, bunu heç kim inkar etmir. Mühüm olan odur ki, bizim reintegrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var. Biz reintegrasiya haqqında danışıqda Qarabağdakı ermənilərin Azərbaycanın iqtisadi, siyasi və sosial həyatına sülhməramlı reintegrasiya modelini nəzərdə tuturuq. Eyni zamanda biz realist olmalıyıq ki, bunu bəyənəməyən və qəbul etməyənlər də olacaq".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin



köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

ri Hikmət Hacıyev "Reuters"ə açıqlamasında deyib.

H.Hacıyevin sözlərinə görə, ermənilər Qarabağda qalmamağı qorara ala bilərlər. Belə olan halda, Azərbaycan məsuliyyət daşımamalıdır. Hər bir ölkədə milli azlıqlar var, qanun-qayda və sistem mövcuddur. İnsanlar da bunu qəbul etməli və hörmətlə yaşamaq lazımdır. "Hüquqlar təmin olunarkən müəyyən öhdəliklər və məsuliyyətlər də nəzərə alınmalıdır. Bunu qəbul etməyən, başqa ölkədə yaşamağı seçən bezi şəxslər ola bilər. Bu, onların qərarlarıdır. Biz onların qərarlarına hörmətlə yanaşırıq", - deyərək vurğulayıb.

Parlamentdə görüşlər keçirilib

Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Milli Məclisin inzibati binasında keçirilən iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər olub.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin verilən məlumata görə, Azərbaycan və Türkiyənin APA-dakı nümayəndə heyətləri arasında görüşdə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Qəniro Paşayeva vurğulayıb ki, dövlət başçılarımızın dostluğu sayəsində bu gün strateji tərəfdaşlığımız müttəfiqliyimiz ən yüksək səviyyəyə çatıb. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir.


O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən, insanların sevincinə də doğma yurdlarına qayıtmasından söz açıb. Qəniro Paşayeva APA çərçivəsində və digər beynəlxalq qurumlarda deputatlarımızın birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, APA çərçivəsində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, APA-nın komitə iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.

Milli Məclisin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Tailandın APA-dakı nümayəndə heyəti ilə görüşü də keçirilib.

Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev ölkəmizdə keçirilən APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak edən Tailand nümayəndə heyətinin üzvlərini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib. O, qanunvericilik orqanları arasında əməkdaşlığın vacibliyindən söz açaraq, bu istiqamətdə dostluq qruplarının rolunu xüsusilə vurğulayıb.

Sentyabrın 22-də Azərbaycanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Qəniro Paşayeva ilə APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan parlament nümayəndə heyətinin rəhbəri senator Nisar Ahmed Kuhro, İraq nümayəndə heyətinin rəhbəri Cabbar Əl Çnani, Kamboca



mədəni, turizm sahələrində əməkdaşlığın potensial imkanlarından bəhs edib.

Tailand nümayəndə heyətinin rəhbəri Virasakdi Futrakul dövlətlərimizin ikitərəfli münasibətlərinin inkişaf etdirilməsində əhəmiyyətindən danışıb. O, eyni zamanda parlamentlərarası əlaqələrin gücləndirilməsinin böyük önəm daşdığını bildirib.

Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Qəniro Paşayeva APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak edən İndoneziya, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün APA sədrliyində namizədliyi, APA çərçivəsində Asiya qitəsində və dünyada sülhün və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və digər məsələlər müzakirə olunub.

Sentyabrın 22-də Azərbaycanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Qəniro Paşayeva ilə APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan parlament nümayəndə heyətinin rəhbəri senator Nisar Ahmed Kuhro, İraq nümayəndə heyətinin rəhbəri Cabbar Əl Çnani, Kamboca

"Azərbaycan"

İndoneziya Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir

Milli Məclisin Sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin verilən məlumata görə, görüşdə Asiya Parlament Assambleyasının daimi komitəsinin Azərbaycanın evsahibliyi ilə keçirilən iclasında müzakirə olunan məsələlərin aktuallığı vurğulanaraq, APA-nın Asiya dövlətlərinin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində vacib rolunu qeyd edilib.

Görüşdə Azərbaycan və İndoneziya arasında münasibətlərin mövcud vəziyyəti ilə bağlı məmnunluq ifadə olunub. Qeyd olunub ki, ötən il diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycan və İndoneziya bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Qoşulmama

Hərəkəti, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda yaxından əməkdaşlıq edir.

Bildirilib ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri bir sıra sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da uğurla inkişaf edir. Spiker Sahibə Qafarova, xüsusilə Qoşulmama Hərəkəti Parlament Şöbəsi çərçivəsində əməkdaşlığı qeyd edərək, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharininin Parlament Şöbəsinin Madriddə keçirilən təsis konfransında, həmçinin İndoneziya nümayəndə heyətinin bu təşkilatın 2022-ci ildə Bakı konfransında iştirakını qeyd edib. O, eyni zamanda Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunmasını xatırladaraq, bu təşkilat çərçivəsində də İndoneziya ilə əlaqələrin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Sahibə Qafarova İndoneziyaya səfəri, bu ölkənin Nümayəndələr Palatasının sədri Puan Maharini ilə görüşləri, iki ölkənin parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Milli Məclisin Sədri Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədə sonra regionda vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün həyata keçirilən tədbirlər barədə də məlumat verib.

İndoneziya Nümayəndələr Palatasının komitə sədri Fadli Zon nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, APA-nın tədbirinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O, ölkəmizin Azərbaycanla bir çox sahələrdə münasibətlərin daha da inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. O, bu əlaqələrin parlamentlərimiz arasında da uğurla davam etdirildiyini, Milli Məclisin Sədrinin İndoneziyaya işğızər səfəri çərçivəsində keçirdiyi görüşlərin bu mənada əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

"Bakı Təşəbbüs Qrupu" tərəfindən BMT-də Fransa müstəmləkəçiliyi ilə bağlı müzakirələr təşkil olunub

Sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qərargahında "Dekolonizasiya: Sakit inqilab" adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, "Bakı Təşəbbüs Qrupu" tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli "Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik" adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması olub.

Tədbirdə Fransanın dənizasırlı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi iştirak ediblər. Müstəqillik

və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunmadək və müstəmləkəçiliyin kökünü kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.

Sonra konfrans iştirakçılarına yeni yaradılmış "Bakı Təşəbbüs Qrupu" İctimai Birləşməsinin fəaliyyəti ilə əlaqədar geniş məlumat verilib, Qoşulmama Hərəkətinin koordinasiya bürosu tərəfindən müstəmləkəçiliyə qarşı təşkilatın öhdəliyi haqqında danışıb. İştirakçılar təmsil etdikləri bölgələrdəki vəziyyətə dair çıxışlar edib və dekolonizasiya mövzusu ilə bağlı geniş müzakirələr aparıblar. Sonda yekun bəyanat oxunub və qəbul edilib.

Qeyd edək ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkətinin Əlaqələndirilmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına

doğru" adlı yan tədbir keçirilib. Bütün dünyada müstəmləkəçiliyə mürəz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şübhələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər.

Sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində keçirilən konfrans məhz Bakıdakı tədbirin davamı, eləcə də Fransanın dənizasırlı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dorinləşdirilməsi məqsədilə təşkil edilib.

İƏT-in baş katibi antimüsəlman ritorikasının güclənməsindən narahatlığını ifadə edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Avropa Müsəlmanları üzrə Təmas Qrupunun Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən iclasında çıxış edən İƏT-in baş katibi Hüseyn Brahim Taha antimüsəlman ritorikasının və müsəlmanlara qarşı nifrət hissələrin intensivliyinin artması ilə bağlı dərin narahatlığını ifadə edib.

AZƏRTAC təşkilatın baş katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki,

Baş katib İƏT-in bəzi Avropa ölkələrində Qurani-Kərimin nüsxələrinin təhqir edilməsi və yandırılması hallarını kəskin şəkildə pislədiyini bildirdi. O qeyd edib ki, bununla əlaqədar İƏT Xarici İşlər Nazirliyi Şurasının son səkkizinci fəvqəladə sessiyası və İƏT İcraiyyə Komitəsinin təcili iclası keçirilib, müvafiq qərarlar qəbul olunub. Hüseyn Brahim Taha hökumətləri mədəniyyətlər arasında harmoniya, anlaşma, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərini təşviq

etmək məqsədilə aparılan konstruktiv dialoqu dəstəkləmək üçün daha çox səy göstərməyə çağırıb. Bundan əlavə, iclasda İsveç və Danimarkada Qurani-Kərimin yandırılması kimi dəhşətli təcavüz aktları bəzən kəskin şəkildə pislənilib. Baş katib bu kontekstdə həmin cinayətlərə bağlı Xarici İşlər Nazirliyi Şurasının son qətnaməsinin yerinə yetirilməsi öhdəliyini bir daha xatırladıb.

İclasda bir sıra ölkələrə bütün müsəlmanların dini

azadlıqlarına hörmətlə yanaşılması, onların hüquq və əsas azadlıqlarının möhkəmləndirilməsi, o cümlədən mədəni kimliklərini həyata keçirmək hüququndan məhrum edilməməsi çağırışı edildi. Hüseyn Brahim Taha bəzi Avropa ölkələrində antimüsəlman əhvali-rühiyyəsi, islamofobiya, nifrət nitqi, sağçı ekstremizmin narahat edici tendensiyası və müsəlmanları hədəf alan zorakılıq hadisələri ilə bağlı dərin narahatlığını ifadə edib.

Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatının və Birinciliyinin təntənəli açılış mərasimi olub

22 sentyabr tarixində Bakı İdman Sarayında Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatının və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib.

Milli Məclisin Gənclər və İdman komitəsinin deputatları, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, səhid ailələri, qazilər, idman icmaları iştirakı ilə keçirilən açılış mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin öz xatirəsi birdeqiqlik sükutla yad edildi.

Tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclisin Sədrinin müavini, Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bugünkü qədrotli Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu, Ümummilli Liderin siyasəti xəttinin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd etdi.



Ölkəmizdə ordu quruculuğuna, bədən tərbiyəsinə ayrılan yüksək diqqət və qayğı nəticəsində bu gün rəşadətli ordumuzun Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bizlərə qazandırmış olduğu tarixi qələbədə böhs edən Adil Əliyev Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə qanunsuz erməni silah- dəstələrinə qarşı uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar məlumat vermiş və 24 saatdan az vaxtda separatçıların təslim olmaq məcburiyyətində qaldıqlarını vurğulamışdır. O bildirmişdir ki, məhz bu gün qazanılmış uğurlara görə dövlət başçısına, rəşadətli ordumuza, xüsusən də bu yolda canını qurban vermiş şəhidlərimizə borcluq. Qələbəmizin memarları olan pəhrəmanlar Vətən yolunda canlarını fəda edərək bizə tarixi qələbə bəxş ediblər.

Bu gün Azərbaycan Kikboksinq Federasiyasının 30 illiyinin təntənəli qeyd olundu-

ğunu bildiren vitse-spiker federasiyanın keçirdiyi tarixi yoldan danışdı.

Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev federasiyanın qazandığı uğurlardan, ölkəmizdə idman siyasətinə ayrılan yüksək diqqət və qayğıdan bəhs etdi. Habelə yarışlar barəsində məlumat verərək göstərilmiş yüksək nəticələri diqqətə çatdırdı.

Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov idman siyasətinin uğurlarından danışaraq keçirilən yarışları yüksək qiymətləndirdi.

Görüşdə Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Şahin İsmayilov, Etibar Əliyev, Mahir Abbaszadə, Könlü Nurullayeva, Cavid Osmanov, Vüqar İskəndərov və Müşfiq Cəfərov iştirak etdilər.

Daha sonra yarışlara start verilib və idmançılar müxtəlif çəki dərəcələrində öz güclərini göstəriblər.

"Azərbaycan"

BMT Azərbaycanla hesablaşdı

Təhlükəsizlik Şurası Qarabağdakı antiterror tədbirlərinə etiraz etmədi

Yenə də çox həvəsli və ümidli idilər... Elə zənn edirdilər ki, dünyanın ən böyük siyasi təşkilatı Fransanın budofəki yalan və uyudmalarının fitvasına gedərək Azərbaycana qarşı hansısa qətnamə qəbul edəcək, kəskin sanksiyalar olacaq və bununla da Emmanuel Makronun, eləcə də son vaxtlar erməni lobbisinin buyruq qulu olduğunu açıq-aşkar biruzə verən Cozep Borrellin əlinə yaxşıca "girəvə" düşəcək.

Amma bu ali qurum uyudmalarına, iftirlarına deyil, həqiqətlərə əsaslandı. Budofəki yığılmaq da müzakirələrə yekunlaşdı, nə hansısa qərar verildi, nə də hansısa sanksiya qəbul edildi. Buqələmlərin canfəşanlılığı yenə də bumeranq effekti verdi.

Maraqlısı odur ki, hətta Nikol Paşinyan Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Qarabağın erməni sakinlərinin həyatına təhlükə olmadığını bəyan etdiyi halda, Fransa, Almaniya, eləcə də Cozep Borrellin təmsalında Avropa İttifaqı ortalağa düşərək "canfəşanlıq" etməyə başlamışdı. Guya, adları çəkilənlər və onlara dəstək verən digərləri Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinə olan "təhdid"lərdən ciddi "narahətçilik" keçirilmişlər.



Təhlükəsizlik Şurasının iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın siyasi şousu isə əsl erməni xislətinin nümayişi oldu. Çünki ölkənin baş naziri antiterror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini, müliki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu söylədiyi halda, XİN başçısının yalan iddialar səsləndirməsi, Hayastanın dövlət siyasətindəki səbətsizliyi, iktidarlının bariz təccəssümü oldu.

Lakin Təhlükəsizlik Şurası bu dəfə də uyudmalarına, Mirzoyanın və havadarlarının "gözyaşları"na inanmadı. BMT Azərbaycanla hesablaşdı və Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərinə etiraz etmədi.

Bu prosesdə ən çox "var-gəl" edən Makronun istəyi yenə də baş tutmadı. Çünki Fransa prezidenti elə düşündürdü ki, "kiçik bacısı" ilə birgə avqustun 16-da

Təhlükəsizlik Şurasına etdikləri müraciət zamanı yedikləri tərs şillə bu dəfə Azərbaycanla döyəcək. Amma avqustun 16-da Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, sentyabrın 21-də isə xarici işlər naziri Ceyhun Bayramov yalnız faktlara əsaslanan fikirləri bütün iddiaları alt-üst etdi. Ceyhun Bayramov fotoqrafları bütün iştirakçılara göstərərək dedi ki, Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri zamanı yalnız qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə özünü nümunəvi peşəkariqla aparıb. Müliki şəxslərə dəyər biləcək yan təsirlərdən qaçınmaq üçün yaxınlıqda olan legitim hərbi obyektlərə zərər endirməkdən çəkinib. Əgər məqsəd dinc sakinləri hədəf almaq və ya guya "etnik təmizləmə" aparmaq olsaydı, Azərbaycan Silahlı Qüvvələri başqa cür hərəkət edərdi.

Beləliklə, Təhlükəsizlik Şurasının bu iclası da antiAzərbaycançı şəbəkə üçün fiasco oldu. Bu həm də Azərbaycan diplomatiyasının uğuru, aylardır əsassız iddialarla çıxış edən, ölkəmizin əleyhinə sanksiyaların qəbul edilməsi üçün doridən-qabıqdan çıxan Emmanuel Makronun, Cozep Borrellin acı məğlubiyyəti idi.

Rəşad BAXSƏLİYEV, "Azərbaycan"

Xarici işlər naziri Nyu Yorkda bir sıra görüşlər keçirib

Sentyabrın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakçı çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Maimunah Mohd Şərif ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın UN-Habitat ilə uğurlu və məhsuldar əməkdaşlıq əlaqələri qurduğunu bildirərək ölkəmizin UN-Habitat və tərəfdaşları tərəfindən təşkil olunan bir sıra tədbirlərdə, o cümlədən Dünya Şəhər Forumunun 11-ci Sessiyasında, "Yeni Şəhər Gündəliyi"nin icrası ilə bağlı irəliləyişləri dəyərləndirilməsi məqsədilə ötən il BMT Baş Assambleyasının yüksək səviyyəli tədbirində iştirak etdiyini vurğulayıb.

Ölkəmizin həmçinin UN-Habitat ilə birgə ötən ilin oktyabr ayında "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun təşkil olunması məmnunluq hissi ilə qeyd olunub. Bundan əlavə, Azərbaycan tərəfindən UN-Habitat ilə birgə cari il sentyabrın 29-dan etibarən "Şəhərsalma Həftəsi" çərçivəsində bir sıra yüksək səviyyəli tədbirlər, o cümlədən 29 sentyabr - 1 oktyabr tarixlərində Zəngilan və Bakıda "Dayanıqlı Şəhərlər İqtisadi inkişafı və bərabərsizliklə mübarizə"nin aparıcı qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun təşkil olunacağı bildirilib və ölkəmizin ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Günüün evsahibliyi edəcəyi vurğulanıb.

Nazir, həmçinin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işlərinə toxunaraq bu istiqamətdə UN-Habitat ilə qurulmuş uğurlu əməkdaşlıq əlaqələrinin vacibliyini diqqətə çatdırdı.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakçı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı Rusiya sülhməramlı kontingentinin üzvlərinin həlak olması ilə bağlı Rusiya Federasiyasına və həlak olan şəxslərin ailələrinə dərin hüznə başsağlığı verib. Məsələ ilə bağlı araşdırma aparılıb və istintaq tədbirləri barədə məlumat verilib.

Ceyhun Bayramov ölkəmiz tərəfindən Qarabağ bölgəsində beynəlxalq hüquq və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq mövcudluğunu davam etdirən qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı görülmüş antiterror tədbirləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

24 saatdan az bir zaman çərçivəsində həyata keçirilən antiterror tədbirlərinin 30 ilə yaxın işğal dövründən qalma, sonrakı mərhələlərdə, hətta postmünaqişə dövründə belə Ermənistan tərəfindən maliyyələşdirilən və dəstəklənən qanunsuz hərbi mövcudluğunun davam etdirilməsi qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Sentyabrın 22-də Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakçı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İlgli Hasani ilə görüşüb.

Görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edildi. Son dövrlərdə iki ölkə arasında yüksək səviyyəli təmasatları, o cümlədən qarşılıqlı səfərlərin intensivliyindən məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov həmçinin bölgədəki son vəziyyət, habelə Azərbaycanın Qarabağ regionunda lokal antiterror tədbirləri şortlandırmaq bəhsinə, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində erməni əhalinin reintegrasiyası istiqamətində atılmış addımlar barədə məlumatlandırıldı.

Görüşdə Azərbaycanın cəlb olunmuş beynəlxalq tərəfdaşları vasitəsilə həyata keçirdiyi səylərə baxmayaraq, Ermənistan və onun ərazilərimizdə qurduq qondarma rejimin təhriki və təxribatçı əməllərinin bölgədə gərginliyə səbəb olduğu vurğulanıb. Azərbaycan tərəfindən görülmüş tədbirlərin Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək, erməni silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ərazilərimizdən çıxarmaq məqsədi daşıdığı və bunun suveren ərazilərimizdə təhlükəsizliyi qorumaq məqsədilə beynəlxalq hüquq və Konstitusiyamızdan irəli gələn hüquqlara tamamilə uyğun olduğu bildirilib.

Bu gün bölgədə Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin praktiki olaraq reintegrasiyasına tarixi bir imkan yarandıqı diqqətə çatdıran nazir Ceyhun Bayramov Yevlaxda keçirilmiş görüşün müsbət nəticələr gətirəcəyinə əminliyini ifadə etdi.

Görüşdə tərəflər həmçinin iki ölkə arasında gündəlikdə duran enerji, ticari, iqtisadi məsələlər, habelə mövcud sorma-yə imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Ceyhun BAYRAMOV: "Türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə olmaq vacibdir"

Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakçı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış etdi.



Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov Nyu Yorkdakı "Türk evi"ndə iclasın yüksək səviyyəde təşkilinə və göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidana minnətdarlığını bildirdi.

Nazir Ceyhun Bayramov üzv dövlətlər arasında qarşılıqlı etimadın qurulmasında dövlət başçılarımızın rolunu xüsusi qeyd etdi, onların sıx təmaslarının və dostluq münasibətlərinin əlaqələrin inkişaf dinamikasını şərtləndirdiyini, beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyətə töhfə verdiyini bildirdi.

Görüşün gündəlikdəki əsas məsələləri müzakirə etmək üçün daha bir fürsət olaraq dəyərləndirən nazir Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının hazırda inkişaf dövrünü yaşadığını, tam gücü

ilə fəaliyyətini davam etdirdiyini, üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndiyini, təşkilatın beynəlxalq səviyyədə rolunun yüksəldiyini məmnunluqla vurğulayıb. Bu xüsusda Türk Dövlətləri Təşkilatı Katibliyinin heyətinin, xüsusilə baş katib Kubaniçbek Ömürəliyevin fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Eyni zamanda Özbəkistanın uğurlu sədrliyi vurğulanıb, 2023-cü il noyabrın 3-də Qazaxıstanda keçiriləcək Dövlət Başçılarının 10-cu Zirvə Görüşünün ən yüksək səviyyədə təşkil ediləcəyini əminliklə ifadə olunub.

Üzv dövlətlər tərəfindən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Türk İnvestisiya Fondu kimi Türk Dövlətləri Təşkilatının tabeliyində olan və əlaqəli qurumların fəaliyyətinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.

Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda reallaşdırılan və reallaşdırılmaqda olan layihələrin dövlətlərimiz arasında dostluq rəmzinə çevrildiyi diqqətə çatdırılıb.

C.Bayramov regionun nəqliyyat-tranzit potensialının tam şəkildə reallaşdırılmasının, ticarət dövriyyəsinin artırılması və şəxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində birgə somərəli tədbirlərin görülməsinin vacibliyini qeyd etdi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta dəhliz boyu yeni nəqliyyat qovşağının açılması baxımından həlledici rol oynayacağı bildirib.

Çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi və normallaşma məsələlərinə toxunan nazir Ceyhun Bayramov son üç ildə aparılan danışıqlarda müəyyən müsbət irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistanın ziddiyyətli və destruktiv yanaşmasının Cənubi Qafqazda sülhü rəlsindən çıxardığını, Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı qüvvələrinin saxlayaraq yalnız 2020-ci il üçtərəfli Bəyanatını pozmadığını, həm də beynəlxalq ictimaiyyəti çəşdirərkən çalışdığı və xarici havadarlarının köməyi ilə regional sülh və təhlükəsizliyə xələf gətirdiyini diqqətə çatdırdı.

Nazir Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə məlumat verib. Azərbaycan tərəfindən suveren torpaqlarında həyata keçirilmiş tədbirlərlə bağlı ölkəmizə göstərilmiş dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq bildirilib.

Qeyd edilənlər nəzərə alınaraq, üzv ölkələri və türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə və güclü olmağın vacibliyi vurğulanıb.

Ceyhun Bayramov "77-lər Qrupu" və JCC-nin xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib

Sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakçı çərçivəsində Qoşulmama Hərəkatı (QH) - "77-lər Qrupu" və Çin Birgə Koordinasiya Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib və tədbirdə çıxış etdi.



Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir çıxışında JCC-nin 9 ildən sonra öz fəaliyyətini bərpa etməsinin tarixi hadisə olduğunu, Azərbaycanın QH-yə sədrliyi dövründə JCC-nin canlandırılmasını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini və Kubadan olan həmkarlar ilə məhsuldar əməkdaşlıq sayəsində ölkəmizin JCC-nin iclasını təşkil etməyə nail olduğunu diqqətə çatdırdı.

Nazir cari ilin iyul ayında QH-nin Əlaqələndirmə Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasında üzv ölkələrin beynəlxalq iqtisadiyyat, ticarət və maliyyə məsələlərində inkişaf etməkdə olan ölkələrin rolunun artırılması üçün QH və "77-lər Qrupu" və Çin arasında əlaqələndirilməsinə əhəmiyyət olduğunu qeyd etdi. Bu xüsusda Azərbaycanın Uqanda-nın paytaxtı Kampala şəhərində 2024-cü

ilin yanvar ayında "77-lər Qrupu" və Çinin Üçüncü Cənub Sammitinin və QH-nin XIX Sammitinin keçirilməsini səbirsizliklə gözlədiyini və bunun JCC çərçivəsində "77-lər Qrupu" və QH arasında Cənub-Cənub əməkdaşlığının daha da gücləndirəcəyini nümayiş etdirdiyi vurğulanıb.

Nazir həmçinin Bakı şəhərində keçirilən "2023 Nazirlər görüşü"ndə QH üzv ölkələrinin baş qərarı inkişaf etməkdə olan ölkədə yerləşəcək Cənub-Cənub əməkdaşlığı üçün BMT-nin İxtisaslaşmış Agentliyinin yaradılması ilə bağlı "77-lər Qrupu" və Çin ilə işləyəcəkləri barədə razılığa gəldiklərini bildirdi. Cənub-Cənub əməkdaşlığının inkişaf etməkdə olan ölkələrin həmrəylik prinsipi əsasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətlərini əks etdirdiyi diqqətə çatdırılıb.



44 günlük Zəfərə 23 saatlıq əlavə

Azərbaycan xalqı 30 illik həsrətdən sonra 44 günün bəxş etdiyi xoşbəxtliyi yaşadı!

Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev nəsihət etdi!

- Tarixinin ən qüdrətli Azərbaycanı yaratmaqla!
- Qurduğu möhtəşəm ordu ilə XXI əsrin ən yeni müharibəsini aparmaqla!
- Düşmənin ordusunun başını özərək, onu ərazimizdən iti qovan kimi qovmaqla, ərazi bütövlüyümüzü bərpa etməklə!
- Əzablı məcburi köçkün ömrü yaşayanları yenidən doğma el-obaya qovuşdurmaqla!

Bu qələbə hamını heyran etdi:

Dostlar sevindi, bədxahlarımız yasa batdı!

Məğlub Ermənistanın baş naziri Paşinyan miskin vəziyyətdə kapitulyasiya aktını imzalamaq zorunda qalsa da, sonradan sözümdən və imzasından imtina etdi, sülh müqaviləsinin bağlanmasını uzatdı.

Yenidən Ermənistan ordusunun silahlandırmaqla, Qarabağdakı separatçı rejimi dəstəkləməklə, 11 min nəfərlik qanunsuz silahlı birləşməsini Azərbaycan ərazisindən çıxarmamaqla, əslində, revanşa hazırlaşmağa başladı.

Hətta müdafiəçilərinə və hava dərmanlarına arxalanaraq, kapitulyant ölkə olduğunu unudaraq bizə qarşı güllünc şortlar irəli sürməyə başladı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin xəbərdarlıqlarını eşitmədi, Azərbaycanın səbrindən sui-istifadəyə meyilləndi.

Hadisələr "dəmir yumruğu"un yenidən işə salınmasına doğru inkişaf edirdi.

Nəyi nə vaxt və necə etməyi yaxşı bilən İlham Əliyev sülhdən yayınan hayların bu "istəyi"ni də yerinə yetirdi!

44 günlük Zəfərin tamamlanmamış hissəsi, bir-iki kəm-kəsiri də vardı...
Bu, mövcud vəziyyətdən, Azərbaycana qurulan tələtdən yararlanmışdı.
Ölkəni gələcək siyasi hücumlardan, "insan haqları" ittihamlarından, hər hansı bir sanksiyadan qo-

rumaq üçün Müzəffər Ali Baş Komandan bir qədər səbir etməyi, qazanılan möhtəşəm qələbənin davamını sülh şəraitində başa çatdırmağı üstün tutmuşdu.

Lakin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, çoxsaylı və müxtəlif səpkili müdafiəçiləri dinc həllə imkan yaratmadı.

Odur ki, 44 günlük Vətən müharibəsinə daha 23 saat 43 dəqiqəlik lokal antiterror tədbirlərinin əlavəsinə zərurət yarandı!

İlham Əliyev yenə də vaxtı və məqamı böyük məharətlə seçdi, "ağıllandırma tədbirləri"ni görülməmiş sürətlə apararaq Ermənistanın Ağdərədəki gizli hərbi bazasını və Qarabağdakı 11 minlik qanunsuz silahlı birləşməsini darmadağın edərək aq bayraq qaldırmağa vadar etdi!

Heyrətamiz dərəcədə sürətlə və yüksək dəqiqliklə aparılan lokal tədbirlər şəraitində görünməmiş nəticələrə nail olundu:

Yerli relyefdən, təbii maskalanmadan istifadə edən düşmənin ordusunun 90-dan artıq döyüş mövqeyi məhv edildi, bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçdi.

Qarşı tərəfə məxsus 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyadanın döyüş maşını və xeyli sayda silah-sursatı ələ keçirildi.

Təslim edilən düşmənin bütün silah-sursatını öz əli ilə bizə təhvil verəcəkdir!

Beləliklə, möhtəşəm Zəfərə 23 saatlıq əlavə Azərbaycan ərazisindəki erməni silahlılarının tərksilah olunaraq torpaqlarımızdan təcizlənməsinə son nöqtəni qoydu!

Müzəffər Ali Baş Komandan İlham Əliyev lokal antiterror tədbirlərini sürət və uğurla başa çatdırmaqla, əslində, həm də dünya erməniliyi üzərində möhtəşəm qələbəsini tamamladı!

Dünya erməniliyi çox böyük imkanlara, siyasi təsiretmə və maliyyə gücünə malikdir.

Müxtəlif ölkələrdə yerləşərək adlarını "erməni diasporu" qoysalar da, vahid mərkəzdən idarə olunmaqla vahid mövqedən çıxış edirlər.

Erməni diasporları hətta prezident seçkilərinə belə təsir göstərər, ən güclü dövlətlərin yeni başçıları üzərindən asılı vəziyyətə salmağı bacarırlar.

Sonra bu asılılıqdan öz məqsədləri üçün istifadə edirlər.

MƏSƏLƏN:

■ ABŞ-dəki erməni diasporu bir neçə il öncə 24 apreldə Baydenə "erməni soyqırımını" ifadəsini işlətdirdi!

Doğrudur, bununla dünya qopmadı və heç nə dəyişmədi, amma haylar çoxdankı "arzu"larına çatdılar.

■ Fransadakı erməni diasporu hazırkı prezident Makronu əl qzusuna döndərərək və Makronu Fransa xalqından çox ermənilərin maraqlarını güdür.

■ Erməni diasporu ABŞ Konqresinin komitə sədri Nensi nəonəni İrəvandanı saxta "erməni soyqırımını" abidəsinə ziyarətə göndərə bilər.

Nensi nəonə isə abidə önündə ağlayaraq erməni borcundan bu sayaq çıxır.

■ Erməni diasporu Paris şəhərinin meri İdalqoya digər homkarları ilə birlikdə Qarabağa humanitar yardım apardırmağı bacarır.

■ Müasir ordu yaradılması üçün vətənpərvər gənclər nəsli yetişdirilməli, müasir silahlar alınmalı idi...

■ İlham Əliyev idman meydanlarında yeni gənclər nəsli tərbiyə etdi, onların sırasından igid əsgər və zabıtlar yetişdirdi, Azərbaycanın dostları hesabına hərbi arsenalını ən yeni texnologiyalara əsaslanan silahlarla təmin etdi.

■ Təkcə hərbi meydanında deyil, diplomatiya cəbhəsində də çarpışmaq tələb olunurdu...

■ İlham Əliyev "hücum diplomatiyası"ni tətbiq etməklə bu sahədə də döniş yaratmağı bacardı.

■ Ermənilər artıq beynəlxalq qurum və təşkilatlarda meydan sulaya, "rahat işləyə" bilmirdilər, Azərbaycanın Qoşulmama Hərəkatından qazandığı dostları BMT müstəvisindəki mübarizədə bizə arxa durur, erməni havadarlarının bir çox təşəbbüsü və niyyətini puça çıxarırdılar.

■ Hər məqamın irəliləmədən nəzərə alınması, hər sahədə mühüm

"Böyük Ermənistan" ideyasını sabun köpüyü kimi partlatdı!

Dünya erməniliyi, Ermənistan və Qarabağ separatçıları üzərində qələbəyə Azərbaycan çox uzun, çətin, müəkkəb və gərgin çarpışmalar keçərək gəlmişdir.

Azərbaycanın taleyüklü məqamlarında ondan ərazi qoparmağı bacaran düşmənin ödəməsinə 90-cı illərdə ikinci dəfə dövlət müstəqilliyi qazanılan zaman yenə firsət əldən buraxmadı.

Həmin vaxtlar ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz insanların rəhbərlik etmələri də düşmənin əlinə işlədi.

Xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdanda isə artıq iş-ışdən keçmiş, ərazimizin bir qismi işğala məruz qalmışdı...

Ömür Ulu Öndərimizə vəfa etməyindən xilaskarlıq missiyası da Prezident İlham Əliyevin öhdəsinə düşdü!

20 il ərzində çox ağır, çox çətin və bir sıra sahələri əhatə edən istiqamətlərdə mübarizə getdi!

■ Güclü ordu qurmaq üçün güclü iqtisadiyyat, böyük maliyyə vəsaiti tələb olunurdu.

■ Azərbaycan sürətli və davamlı inkişaf yoluna çıxarıldı.

■ Müasir ordu yaradılması üçün vətənpərvər gənclər nəsli yetişdirilməli, müasir silahlar alınmalı idi...

■ İlham Əliyev idman meydanlarında yeni gənclər nəsli tərbiyə etdi, onların sırasından igid əsgər və zabıtlar yetişdirdi, Azərbaycanın dostları hesabına hərbi arsenalını ən yeni texnologiyalara əsaslanan silahlarla təmin etdi.

■ Təkcə hərbi meydanında deyil, diplomatiya cəbhəsində də çarpışmaq tələb olunurdu...

■ İlham Əliyev "hücum diplomatiyası"ni tətbiq etməklə bu sahədə də döniş yaratmağı bacardı.

■ Ermənilər artıq beynəlxalq qurum və təşkilatlarda meydan sulaya, "rahat işləyə" bilmirdilər, Azərbaycanın Qoşulmama Hərəkatından qazandığı dostları BMT müstəvisindəki mübarizədə bizə arxa durur, erməni havadarlarının bir çox təşəbbüsü və niyyətini puça çıxarırdılar.

■ Hər məqamın irəliləmədən nəzərə alınması, hər sahədə mühüm

yeniliklərin baş verməsi, ən əsası, zəruri və qabaqlayıcı addımların vədəsində atılması Azərbaycanın uğurlarını təmin etdi!

Tarixə Vətən müharibəsi kimi düşən 44 günlük döyüşlərdə Azərbaycan təkcə hərbi meydanında deyil, diplomatiya və informasiya cəbhəsində də öz gücünü və imkanlarını göstərdi.

Hərbi cəbhəsinin qalibi Azərbaycan Ordusu, informasiya və diplomatiya meydanının qəhrəmanı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu!

◆ ◆ ◆

Sarsılmaz iradə və qətiyyətin daha bir parlaq nümunəsi -

Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətli və cəsarətli addım atmaqla aprelin 23-də Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratdı.

Beləliklə, 30 il ərzində Ermənistanla Qarabağ arasında sərbəst və nəzarətsiz gediş-gəlişə son qoydu!

■ Daha kimsə Azərbaycanın icazəsi və razılığı olmadan ərazimizə daxil ola bilmir.

■ Daha dünyanın hər yerində pərvazlanan erməni təəssübkeşləri Qarabağa sərbəst girmirlər.

■ Daha bizim giriş qapımıza özgələri aqalıq etmərlər!

Paşinyanın "humanitar şou" təşkil edərək Xankəndidəki ermənilərə bir ay əvvəl göndərdiyi 22 TIR-lıq yardım hələ də sərhəddə gözləyir...

Fransadan Paris merinin başçılığı ilə göndərilən orzaq yüklü maşınlar Laçından buraxılmadı...

Ağdam-Xankəndi yolu isə fəaliyyətə başladı!

İkinci uğurlu məqam Qarabağda yaşayan erməni sakinlərinin nümayəndələri ilə görüşdür.

Əvvəlcə Ermənistan bu görüşdə tərəf kimi iştirak etməyə can atdı.

İlham Əliyev xam xayalara düşən Paşinyanın burnundan vurdu!

Separatçı rejimin nümayəndələri Qarabağ ermənilərini təmsil etməyə çalışırdılar.

Onların cinayətkar olduqları və gələcəkdə Azərbaycan qanunları ilə cəzalandırılacaqlarını bəyan etdi!

Danışığı "beynəlmilləşdirilmək" üçün dərindən-qabıqdan çıxarıldı.

Yerlərində oturduruldu!

Bu məsələ də İlham Əliyev dəyən kimi oldu!

Sentyabrın 21-də Yevlax şəhərində Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi.

Qarabağın bütün guşələrində Azərbaycan bayrağının dalğalanmasından və ölkəmizin erməni-əsilli sakinlərinin reinteqrasiyasından xəbər verən yeni görüş!

◆ ◆ ◆

Artıq Qarabağın erməni separatizmindən azad edilməsi prosesi başlanılıb!

Ermənistanın gələcək Qarabağda yaşayan erməniləri sərəm ideologiyalarının girovuna çevirən Ermənistan erməniləri rədd olub gedirlər.

Niyətlərindən dönməyənləri isə Azərbaycan qanunları gözləyir!

Nəhayət, 1988-ci ilin fevralından başlayan "miatsum" hərəkatına, "Böyük Ermənistan" xülyasına "dəmir yumruğu"un iki zərbəsi ilə son qoyuldu!

Bu yolda qanlar töküldü, şəhidlər verildi...

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Bu müharibələrdə Azərbaycana böyük ziyanlar vurdu!

Amma sadə ermənilər, erməni anaları və arvadları da aq günə çıxmadılar!

Hər il "Yerablur" öz sahəsini xeyli genişləndirir.

Nəhayət, Qarabağdakı ermənilər də insan kimi rahat və asudə yaşamaq imkanı qazandıqlar!

İlham Əliyev dünya erməniliyinin ən böyük layihəsinə puça çıxardı!

İlham Əliyev dünyanın ən böyük yalanına, bir çoxları tərəfindən müdafiə edilərək həqiqətə donu geyindirilən yalanına əzmi və qətiyyəti ilə qalib gəldi!

Qələbələrini mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!

Bəxtiyar SADIQOV



AZƏRBAYCAN QARŞIYA QOYULAN BÜTÜN HƏDƏFLƏRƏ NAIL OLDU

Azərbaycan-Türkiyə: Dostluğun və qardaşlığın rəmzinə çevrilmiş bir millət, iki dövlət

Azərbaycan Ordusu sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başlamış oldu. İlk dəqiqələrdən yenə də Azərbaycanın dostları dostluq, düşmənləri isə düşmənçilik münasibətini göstərdi.

Ancaq bu faktı illərdir ki, Ermənistanın haqsızlığını görərək susan, hətta işğalçılara arxa duran, münafişə alovunun sönməməsi üçün onlara yardım edən düşmənlərimiz də etiraf etdilər: Qarabağ Azərbaycanıdır!

Ermənistanın silahlı qüvvələrinin birləşmələrinin və Qarabağda saxladığı separatçı qüvvələrin ön xətt və dərinlikdə olan mövqelərinin, uzunmüddətli atəş nöqtələrinin, eləcə də döyüş vasitələrinin, hərbi təyinatlı obyektlərinin Azərbaycan Ordusu tərəfindən yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldığı o gərgin vaxtlarda gələcək dost zəngləri, səsləndirilən dost fikirləri hər birimizi fərləndirdi. Türkiyə isə bizi xüsusi ilə qürurlandırdı. Hər zaman olduğu kimi, yenə qardaş ölkə Azərbaycanın yanında oldu, haqlı mübarizəsini dəstəklədi.

Elə həmin gün - sentyabrın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək tribundan "Bir millət, iki dövlət" şüarı ilə hərəkət etdiyi Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik", - dedi. BMT Baş Assambleyasındakı çıxışında qardaş ölkənin rəhbəri daha sonra diqqətə çatdırdı ki, Ermənistanın başda Zəngəzur döhlizinin açılması ilə veriyi sözləri yerinə yetirməsini gözləyirik: "Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa bir statusun zorla qəbul edilməsi əsla qəbul olunmayacaq".

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanı dəstəkləyən qardaş ölkənin rəhbəri daha sonra diqqətə çatdırdı ki, Ermənistanın başda Zəngəzur döhlizinin açılması ilə veriyi sözləri yerinə yetirməsini gözləyirik: "Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa bir statusun zorla qəbul edilməsi əsla qəbul olunmayacaq".

Sentyabrın 19-da Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yaydı. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına və təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı uzun müddətli davam edən silahlı hücumları və tərribatları ilə əlaqədar Azərbaycan Ordusunun sentyabrın 19-da yalnız hərbi hədəflərə qarşı antiterror tədbirləri başladığı bildirildi. Qeyd olunurdu ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç il ərzində hazırkı vəziyyətlə əlaqədar daim ifadə etdiyi legitim və haqlı narazılıqların aradan qaldırılmaması növbəsinə Azərbaycanın suveren ərazilərində zəruri tədbirlər görmək məcburiyyətində qalıb: "Azərbaycan ilə Ermənistan arasında bu günə qədər həssaslıqla həyata keçirilən əhatəli müzakirə prosesinin nəticəyönümlü olması istiqamətində davamlılığın təmin edil-



məsinin bölgədə sülhün, təhlükəsizliyin, rifahın və davamlı sabitliyin təsis olunması üçün yeganə yol olduğuna inanırıq".

Sentyabrın 19-da Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığında vurğuladı ki, Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 19-da BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə işğar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşdü. İki qardaş ölkənin naziri Azərbaycanla Türkiyə arasında strateji mütəfəqlik əlaqələrindən irəli gələn məsələləri, eləcə də bölgədəki son vəziyyəti müzakirə etdilər. Ceyhun Bayramov həmçinin regiondakı son vəziyyət və Azərbaycanın tərəfindən başladılan lokal antiterror tədbirləri barədə məlumatlandırdı, bu tədbirləri şərtləndirən amilləri diqqətə çatdırdı.

Hakan Fidan hər zaman olduğu kimi, Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklərini bildirdi. Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə uğurla başa çatdırdı. Separatçı hərbi xunta rejimi cəmi bir gün ərzində ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycanın bu böyük uğuru qardaş ölkədə də sevincə qarşılandı.

Sentyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və türk-silah olmaları barədə fikir mübadiləsi aparıldı. Dövlət başçısı Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğuladı.

Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraqlı doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji mütəfəqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler sentyabrın 21-də zəng edərək Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə təbrik etdi.

Sentyabrın 21-də Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik brifinqində qeyd edildi: "Azərbaycanın suveren ərazilərində zəruri hesab etdiyi tədbirləri görmək, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin uzun müddət-

dir davam edən hücum və tərribatlarının qarşısını almaq üçün sentyabrın 19-da Qarabağda başladığı antiterror tədbirləri notifikasiya qəbul olunan qərarı və bölgədəki son hadisələri yaxından izləyirik".

Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirildi: "Can Azərbaycan ərazi bütövlüyünü qoruması üçün atdığı addımları, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində səmimi cəhdləri dəstəklədiyimizi, "bir millət, iki dövlət" düşüncəsi ilə kədərdə və sevincdə də bir olduğumuz Azərbaycanı qardaşlarımızın haqlı mübarizəsində yanlarında olmağa davam edəcəyimizi bir daha vurğulayırıq".

Qarabağda lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi dəqiqələrdə də, başa çatdıqdan sonra da dünyanın bir sıra ölkələrinin nüfuzlu media orqanları Azərbaycanın haqq savaşından yazdı. Fəallığı ilə diqqəti çəkən Türkiyənin KİV-i Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən ölkəmizə qarşı törədilmiş terror aktları və tərribatlar, həmçinin mina terroru nəticəsində Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həlak olduğu barədə məlumatlar verdi.

Türkiyənin "A Haber", "TRT Haber", "CNN Türk", "TV 100" kanallarında, "Yeni Şafak", "Takvim", "Beyaz qazete", "Star", "Yeni çağ", "Haber vitrin" qəzetlərində, "Ensonhaber.com" və digər elektron nəşrlərində Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti geniş işıqlandırıldı. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlığı göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturunu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi vurğulandı. Türkiyə mediası dövlətimizin başçısı İlham Əliyevin müraciətində Qarabağ erməni sakinlərinə mesajlarına da yer verdi. Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqının bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, erməni xalqını bunda heç vaxt günahlandırdığını qeyd etdiyini bildirdilər.

Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərini qalibiyyətə başa vurdu. Tarixə qovuşan Zəfər ünvanlı bu günlərdən xalqımızın yaddaşında əbədi qalan, hər zaman xatırlanacaq bir qürurverən məqam da Türkiyə dövlətinin, xalqının yanında olmasıdır. Bu, qardaşlığın, dostluğun sarsılmaz mənəvi gücü, böyük əzmidir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

"Azərbaycan ikinci böyük qələbəsinə imza atdı"

"Düşmən bir daha Azərbaycanın gücünü gördü. Onlar başa düşdülər ki, Azərbaycanla oyun oynamaq olmaz. Bütün bunların nəticəsi göz qabağındadır. Onlar yalvara-yalvara təslim olmaqla yanaşı, bütün dünyada rəzil oldular".

Bu sözləri türküyəli ictimai xadim, "EkoAvrasiya" Fondu İdarə Heyətinin sədri, "EkoAvrasiya" jurnalının baş redaktoru Hikmət Eren deyib.

Baş redaktor qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qarşı tərəfi silahlı



yerə qoymağa çağırsa da, onlar tam başqa xülyələrlə yaşayırdılar, buna əhəmiyyət vermək is-

təməndir: "Başa düşməndülər ki, Azərbaycan bir günün içində Xankəndiyə daxil ola bilər. Onların əməliyyatları bir günün başa çatması təslim olmaları göstərdi ki, düşmən hansı rəzil durumdadır".

H. Eren vurğulayıb ki, separatçıların zərərsizləşdirilməsi ilə bağlı Azərbaycanın atdığı addımları heç kim qınağa bilməz. Azərbaycan öz ərazilərində separatçılara qarşı tədbirlər gördü. "Bu, beynəlxalq hüquqda rəsmi Bakının haqlı olduğunu göstərir. Qardaş Azərbaycan

Vətən müharibəsindən sonra ikinci böyük qələbəsinə imza atdı. Türkiyənin mənəvi-psixoloji və beynəlxalq dəstəyi Azərbaycanı apardıqı haqlı tədbirlərə böyük stimül oldu. Bu dəfə də Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırdı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə şöfərlə diləyirəm", - deyərək türküyəli ictimai xadim əlavə edib.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Müxalifətdən Müzəffər Ali Baş Komandana təbrik:

"İlham Əliyevin qətiyyəti sayəsində separatçılar 23 saat ərzində ağ bayraq qaldırdılar"

Əvvəli 1-ci səh.

Azərbaycan bölgədə mövqeyini möhkəmləndirib

Fazil MUSTAFA,
Böyük Quruluş Partiyasının sədri:

- Artıq Qarabağa bağlı məsələlər yekunlaşmaq üzrədir. Azərbaycan şərtlərini deyib və Yevlaxda mərkəzi hökumətlə Qarabağdakı ermənilərin nümayəndələri arasında ilk görüş keçirilib.

Qanunsuz silahlı birləşmələr türk-silah edilməyə, yəni hər hansı tərribat cəhdi olsa, şərtlər yerinə yetirilməyə, antiterror tədbirləri təkrar başlamaq bilər. Kiçik qruplaşmaların, hansısa başıpozuq dəstələrin nələrsə etməyə çalışacağını güman etmirəm. Amma buna cəhd etsələr, onlar zərərsizləşdiriləcəklər. Çünki Azərbaycan bölgədə çox ciddi şəkildə möhkəmlənib. Bizə qarşı hər hansı müqavimət göstərmək mümkün deyil. İşimizi bilirlik. Qısa müddət ərzində orada vəziyyəti tam nəzarətimizə götürəcəyik.

Azərbaycanın suverenliyi artıq bərpa edilib

Tahir KƏRİMLİ,
Vəhdət Partiyasının sədri:

- Ali Baş Komandanın tapşırığı ilə sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri dünyaya bir daha gücümüzü göstərdi.

Prezident İlham Əliyevin qətiyyəti sayəsində separatçılar 23 saat ərzində ağ bayraq qaldırdılar. Şəhidlərimiz, yaralılarımız oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin.

Ordumuz möhtəşəm qələbə qazandı. Hesab edirik ki, separatçı qüvvələrin bel sütünunu qırdı. Bundan sonra onlar bir daha baş qaldıra bilməzlər. Azərbaycan dövlətinin diplomatiyası çox uğurlu oldu. Fransa və ermənilərin digər havadarları heç nəyə nail ola bilmədilər.

Azərbaycan Ordusuna qarşı tərribatlar oldu, ancaq bunlar heç bir nəticə vermədi. Hər şey yaxşı nəticələndi. Qarabağ erməniləri Yevlaxda görüşü razılıq verdilər.

İnanıram ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının iştirakı ilə Xankəndidə bayrağımız dalğalanacaq. Azərbaycanın suverenliyi artıq təməldir. Erməni separatizmi baş qaldıra bilməz. Çünki "dəmir yumruq" yerindədir.

Azərbaycan heç bir hədə-qorxu, şantaj qarşısından geri çəkilməyəcək


Razi Nurullayev,
Milli Cəbhə Partiyasının sədri:

- Antiterror tədbirlərinin keçirilməsi labüdi idi. 2020-ci ildən bəri Ermənistanın siyasi rəhbərliyi separatçılara dəstək oldu. Eyni zamanda dünya ölkələri onlara ümid verdilər və prosesi uzatmağa çalışdılar.

Onlar Azərbaycanın suverenliyinin tam bərpa olunması prosesini uzatmaqla məşğul idilər. Düşündülər ki, proses uzansa, məsələ separatçıların xeyrinə həll olunacaq. Azərbaycanın başqa yolu qalmadı, çünki terrorçular müxtəlif yollarla silahlanıb, işğaldan azad olmuş ərazilərdə yaşayan vətəndaşlarımızı qarşı ciddi təhlükələr yaradırdılar. Orada olan ermənilərin separatçıların, siyasi iddialı şəxslərin burulğanında boğulmalarını, onların yedəyində getməməsi, erməni sakinlərinə normal həyatın bəxş edilməsi üçün Azərbaycan lokal antiterror tədbirləri həyata keçirdi və separatçı rejimi fakt qarşısında qoydu. Bu da doğru addım idi.

Dünya da gördü ki, Azərbaycan yalnız lokal hərbi hədəfləri vurdu, dinc əhəlinin təhlükəsizliyini qorudu. Bununla bağlı faktlar var. Halbuki separatçılar hərbi obyektlərini vətəndaşların yaşadığı ərazilərdə yerləşdirmişdilər.

Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirdi və



"Qarabağ Azərbaycandır" dedi. Paşinyandan çox erməni olmağa çalışan Fransa və digər ölkələr isə Azərbaycanla bağlı qərəzli, yanlış mövqeləri sərgilədi. Bu, həmin ölkələrlə ikitərəfli, çoxtərəfli münasibətlərə ciddi xələl gətirir. BMT-nin Təhlükəsizlik Şurasının iclasında Fransanın qərəzli mövqeyi bizə aydındır və onlardan hər hansı bir dəstək gözləmirik. Fransa sanki kordur, həqiqətləri görmək istəmir. Bu ölkə 30 il Azərbaycan vətəndaşlarının başına gətirilən müsibətlərə göz yumub, bir addım belə atmayıb. Bu gün də soydaşlarımızın tarixi yurlarına qayıtmaları üçün böyük zəhmət tələb edir. Amma erməni silahlarını, separatçıları, bir ölkənin ərazisində başqa dövlətin on min silahlı döstəsinin yerləşməsinə, qanunlarını müdafiə edir. Fransa terrora dəstək verdikdən sonra görək heç bir ölkənin üzünə baxmasın. Amma dünyada ədalət varmı? Dünyada ədalət olsaydı, ilk növbədə Fransaya qarşı etiraz bildirilirdi, Makron hökuməti boykot edilirdi.

Avropa İttifaqı ölkələri Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərini pisləyən sənəd qəbul etmək istədilər. Macarıstanın vetosu olmasaydı, bunu qəbul edəçək idilər. Azərbaycanı birmənalı olaraq yenə də Türkiyə müdafiə etdi.

Artıq Azərbaycanın mərkəzi hakimiyyəti Yevlaxda Qarabağdakı ermənilərin nümayəndələri ilə görüşüb və reintegrasiya yolu ilə bağlı razılıq əldə olunub. Bundan sonra prosesi geri çəkmək, üstündən xətt çəkmək mümkün deyil. Azərbaycan haqqını bilən dövlətdir. Gücü də, qüvvəsi də var və kimsə hədə-qorxusu, şantaj qarşısında geri çəkilmək fikrində deyil və əylənməməlidir.

Azərbaycan ərazisində dövlət nəzarətindən kənar heç bir silahlı dəstə ola bilməz

Arxan ƏLİZADƏ,
Azərbaycan Milli İstiqlal Partiyasının sədri:

- İkinci Qarabağ savaşında öldürülmüş möhtəşəm qələbədə son 2020-ci il

10 noyabr Bəyanatında nəzərdə tutulmuşdu ki, Rusiya hərbi kontingenti Azərbaycan ərazisinə daxil olmaqla paralel erməni hərbi birləşmələri, terrorçuları da ərazilərimizi tərk etməlidirlər. Amma üstündən üç il yaxın vaxt keçməsinə baxmayaraq, həmin bəyanatın 4-cü bəndi icra edilmirdi.

Bununla yanaşı, Qarabağda məskunlaşan ermənilərin olduğu yerlərdə terrorçuların sayı artdı və onların silahlanması xüsusi diqqət tələb edirdi. Bu müddət ərzində Azərbaycanın mülki və hərbi əhəlisinə qarşı dəfələrlə tərribat və terror hadisələri törədildi. Bu da sonuncu qədər davam edə bilməzdi. Azərbaycan dəfələrlə müraciət edərək bildirmişdi ki, danışıqlar masasına oturmaq, sülh yolu ilə prosesi tənzimləmək lazımdır. Ermənistan üzünə götürüldüyü öhdəliklərə əməl etmədi. Odur ki, Azərbaycan sentyabrın 19-da lokal antiterror tədbirləri həyata keçirməyə məcbur oldu.

Çox uğurlu bir əməliyyat keçdi, hətta bu, misli-bərabəri olmayan antiterror tədbiri oldu. Çünki ermənilərin 30 il ərzində qurduğu bir çox istehkamlar qısa müddətdə keçildi, möhkəmləndirdikləri səngərlər tamamilə yerlə yeksan edildi. 23 saat ərzində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Biz ərazimizdə nəzarəti tamamilə bərpa edəcəyimizi dəfələrlə vurğulamışdıq, buna nail olduq.

Bu, Azərbaycanın növbəti zəfəridir. Bütün dünya görür ki, Azərbaycan haqlı davasını aparır. Suveren ərazilərində istənilən əməliyyat keçirmək hüququna malikdir. Qarabağda Azərbaycan Konstitusiyası bərqərar olunub və ərazisində dövlət nəzarətindən kənar heç bir silahlı dəstə ola bilməz. Azərbaycan bu istiqamətdə atdığı addımlar tam legitimdir, beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur.

Bu qələbənin təməlinə əziyyəti, zəhmətini, başda Ali Baş Komandan olmaqla Azərbaycan Ordusunu, xalqını təbrik edirik.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

AZƏRBAYCAN QARŞIYA QOYULAN BÜTÜN HƏDƏFLƏRƏ NAİL OLDU**Dünya mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlamaqda davam edir**

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində səsləndirdiyi fikirlər beynəlxalq KİV-in diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın AGERPRES milli xəbər agentliyi, "DİGİ 24" telekanalı və nəşri, "ANTENA 3", "Realitatea TV" telekanalları, "Jurnalul" qəzeti, "MediaFAX" xəbər agentliyi, "Veridica" və "Ziare Live" portallarında, eyni zamanda, Yunanıstanın "Protothema", "Arouraios", "Karfitsa", "Thestival", "Primenews" kimi xəbər agentlikləri, qəzetləri, saytlarında, ERT telekanalında və digər elektron nəşrlərində dövlət başçısının müraciətində səsləndirdiyi fikirlər oxucuların diqqətinə çatdırılıb. İnformasiyalarda Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror tədbirləri diqqət mərkəzində saxlanılıb.

"Digi 24" telekanalının və nəşrinin yaydığı xəbərlərdə qeyd edilib ki, Azərbaycanın antiterror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail olub. Bildirilib ki, Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb.

AGERPRES milli xəbər agentliyi qeyd edib ki, Azərbaycan qismətli dövlət xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir günə qarşıya qoyulan vəzifələri yerinə yetirib. Xəbər agentliyi Azərbaycan Prezidentindən sitat götürərək yazır ki, terrorçular onların təxribatlarına layiqli cavab verəcəyini bir daha anladılar. Azərbaycan Prezidentinin xalqa müraciətində videosu agentliyinin saytında yerləşdirilib.

"MediaFAX" xəbər agentliyi Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində əsas məqamları yer ayırıb. Azərbaycanın Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən mina terrorundan sonra dərhal xüsusi addımlar atıldığını, düşməni layiqli cəzalandırdığını oxucuların diqqətinə çatdırılıb.

"Ziare Live", "Jurnalul" qəzetlərində Azərbaycanın Qarabağda öz suverenliyini tam şəkildə təmin etməsi, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni silahlı qüvvələrinin müzakirə aparılması barədə xəbərlər yerləşdirilib.

Yunanıstanın "Karfitsa", "Protothema" nəşrləri Prezident İlham Əliyevin müraciətində Azərbaycanın Ermənistanla lazımı cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Dövlət başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr

endirdiyini, mülki infrastrukturunu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib.

ERT televiziya kanalı, "Thestival", "Primenews", "Arouraios" nəşrlərində isə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinin başladığını, o cümlədən onların Azərbaycanın şərtni qəbul edərək silahları təhvil verdiyini diqqətə çatdırıb.

Dövlət başçısının xalqa müraciəti və söylədiyi fikirlər Ukraynanın nüfuzlu KİV-ində də geniş işıqlandırılıb.

"Ukrinforum", "UNIAN", "Qordon", "Korespondent", "Obozrevatel", "Fakti", "Yevropeyskaya Pravda", "Ukraynskaya Pravda", "Azadlıq" radiosunun Ukrayna Redaksiyası, "Informator", "New Voice", "Suspilne Novini", "Deutsche Welle"nin Ukrayna Redaksiyası, "Liqa" informasiya agentlikləri və xəbər portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri Ukrayna, rus və ingilis dillərində çatdırılıb.

Məqalələr Prezident İlham Əliyevin "Azərbaycan Qarabağda antiterror tədbirləri nəticəsində öz suverenliyi bərpa etdi" fikri xüsusi olaraq vurğulanıb. İnformasiyalarda Azərbaycan Prezidentinin müraciətindəki digər fikirləri də yer alıb.

Moldovanın nüfuzlu KİV-i də Azərbaycan Prezidentinin xalqa müraciətinə geniş yer verib.




























Belə ki, "AVA", "Timpul", "Jurnal", "Point" və digər xəbər portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri rus və rumın dillərində çatdırılıb.

Məqalələr Prezident İlham Əliyevin "Azərbaycan Qarabağda antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etdi" fikri xüsusi olaraq vurğulanıb.

"Reuters" agentliyində yayımlanan məqalədə Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərinin erməni separatçı qüvvələrini təsəlim olmağa məcbur etdiyi və bundan sonra tədbirlərin dayandırıldığı qeyd edilib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində qeyd edilən "düşməni layiqli cəzalandırmaq" və "suverenliyi bərpa etdiyi diqqətə çatdırılıb. Eyni zamanda Ermənistan ordusunun qalib qalaraq Azərbaycan ərazilərindən çıxarılacağı və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına başlanacağı da qeyd olunub.

CNN-in mövzuya dair yayımladığı məqalədə ildırım sürətli antiterror tədbirlərinin ardınca Azərbaycanın separatçı qüvvələri təsəlim olmağa vadar etdiyi bildirilir. Qeyd edilib ki, hərbi fəaliyyət dayandırıldıqdan sonra Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını müzakirə etmək üçün erməni sakinlərinin təmsilçiləri ilə müzakirələrə başlanılıb və ilk tomas artıq baş tutub.

Azərbaycan Prezidentinin xalqa müraciətində CNN tərəfindən xüsusi diqqət göstərilib. Qeyd edilib ki, Prezident İlham Əliyev xalqa müraciətində "düşməni layiqli cəzalandırmaq" və rəsmi Bakının öz suverenliyini "dəmir yumruq"la bərpa etdiyini bildirib: "...uğurumuzu həzm



dan yazır. Məqalədə müxalifət qüvvələrinin hökuməti separatçılara dəstək göstərməkdə ittiham etməsi, hökumətin etirazçıların işə günahı başqa istiqamətdə axtardığından bəhs olunub. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın erməni sakinləri üçün tarixi şansın yaranmasından bəhs edərək Ermənistan hökumətinin gözlənilmədən siyasi səriştə göstərməsi barədə fikirlərinə də toxunulub: "...biz bunu qiymətləndiririk. ...dünya və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcəkdir".

İtaliyanın kütləvi informasiya vasitələri də Prezident İlham Əliyevin xalqa müraciətində və Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini diqqət mərkəzində saxlayıb.

Bu ölkənin "insideover.com", "quotidiano.net", "ilmanifesto.it", "ilfattoquotidiano.it", "lagazzettadelmezzogiorno.it", "ilpost", "unita.it" kimi saytlarda dərc edilən yazılarda Prezident İlham Əliyevin müraciəti zamanı lokal xarakterli antiterror tədbirləri çərçivəsində qarşıda duran bütün vəzifələrin yerinə yetirildiyini, terrorçuların cəzalandırıldığını və Azərbaycanın öz suverenliyini bərpa etdiyini vurğuladığı qeyd olunub.

Oxucuların diqqətinə çatdırılıb ki, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin təmsil edən rəsmiləri Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüş keçirilib, gələcək birgə yaşayış məsələsi müzakirə olunub, Azərbaycanın Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına zəmanət verilib.

Yazılarda həmçinin Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən ölkəmizə qarşı törədilmiş təxribatlar və mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olmasının Azərbaycanın sentyabrın 19-da Qarabağ iqtisadi rayonundakı erməni silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilməsi, bölgədə təhlükəsizliyin təmin olunması və Azərbaycanın konstitusiyası quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə məcbur etdiyi qeyd olunub. Sentyabrın 20-də saat 13:00 radələrində isə antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etdiyi bildirilib.

Xəbərlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdöğannın BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəklədiklərini, Qarabağın Azərbaycan torpağı olduğunu vurğuladığı da xatırladılıb.

Avropa İttifaqı, yoxsa səlibçi birlik?!**"Xristian klubu"na çevrilən Aİ "ədalətsizlik ünvanı" statusunu qoruyur**

Yığışdılar, söhbətəşdilər, dağılışdılar... Erməni lobbisinin əlaltılarının Avropa İttifaqındakı növbəti şousu uğursuz alındı. Xüsusən də bu təşkilatın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin niyyəti öz başında çatladı. Amma son illərdə Azərbaycanla münasibətlərində inkişafın daha da genişləndiyini bəyan edən, Qərbi ölkələrə ixrac etdiyimiz qazın həcmindən artırılması üçün Azərbaycanı "elçi düşən" Avropa İttifaqı, məhz belə diplomatların "fəaliyyətinə" heç bir reaksiya verməməsi, əksinə, onlara dəstək göstərməsi ilə bir daha "xristian klubu"na çevrildiyini təsdiqləyir. Bu "ali nümayəndə" xeyli müddətdir ki, erməni lobbisinin maliyyə dostları

ilə Azərbaycana qarşı sanki "hücum" keçib. Bunu təsdiqləyən təkə bir faktı göstərmək yetərlidir. Bütün dünya, hətta Ermənistanın özü Qarabağın və Şərqi Zəngəzurun Azərbaycanın ərazisi olduğunu təsdiqlədiyi halda, C.Borrel 2022-ci ilin oktyabrında Avropa İttifaqının toplantısında ağ yalan danışaraq iddia edir ki, "Azərbaycan Ermənistanın ərazilərində hücum edib və hazırda da Azərbaycan Ermənistan ərazilərini işğal saxlayır". İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində vasitəçilik missiyasını üzünə götürən bir təşkilatın "ali nümayəndə"sinin bu cür iddialarla çıxış etməsi göstərir ki, Aİ ikibaşlı siyasət yürüdü. Bir tərəfdən, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel tərəflər arasında sülhün bərqərar olun-



masına çalışdığı göstərir, digər tərəfdən, Borrel Azərbaycanı ittiham edir. Sentyabrın 21-də Aİ-dəki müzakirələr, ermənipərəst Borrelin hazırladığı bəyanatın təşkilat tərəfindən sənədi kimi

qəbul olunması təşəbbüsü bunu təsdiqləyən reallıqdır. Amma BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Aİ-də də heç bir sənəd, qətnamə qəbul edilmədi. BMT iddialara deyil, heqiqətlərə əsaslanaraq

qərar verdikdə, Avropa İttifaqı dost ölkə Macarıstanın vetosu səbəbindən Azərbaycanla qarşı qərəzini nümayiş etdirə bilmədi. C.Borrelin növbəti ssenarisinə əsasən, hazırlanan və yalnız iftirdən, yalandan ibarət olan bu sənəd Avropa İttifaqına üzv 27 ölkənin birgə bəyanatı olmalı idi. Lakin səsvermədə Macarıstan veto hüququndan faydalanaraq Azərbaycanı qarşı yönələn bəyanatın qəbul edilməsinə imkan vermədi. Əlbəttə ki, bir "diplomatin" uydurmaları əsasında hazırladığı hansısa kağız parçasını təşkilatın ümumi bəyanatı kimi qəbul etməkdə cəhdi ilk növbədə Avropa İttifaqını Azərbaycan cəmiyyətinə gözəndirirdi. İndi Azərbaycan bu təşkilatın tərəflər arasında sülh müqaviləsinin imzalanması prosesində vasitə-

çilik missiyasına hansı formada razılıq verə bilər?! Bu cür yaşamağa görə, haqlı olaraq Avropa İttifaqının "xristian klubu"na, ermənipərəst diplomatların işə müasir "səlibçilərə" çevrildiyini söyləyə bilərik. Lakin həm Avropa İttifaqı, həm də onun erməni lobbisinin maliyyə dostları ilə ölkəmizə qarşı hər zaman qərəzli mövqedə olan diplomatların unutmamalıdır ki, bu gün Azərbaycanla hədə, təhdid dili ilə danışmaq qeyri-mümkündür. Bunu, ölkəmizin qətiyyəti Prezident İlham Əliyev hər dəfə onların diqqətinə çatdırır. Azərbaycan əleyhinə qəbul edilən hər hansısa qətnamə, bəyanat yalnız kağız parçası funksiyasını yerinə yetirə bilər.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

AZƏRBAYCAN QARŞIYA QOYULAN BÜTÜN HƏDƏFLƏRƏ NAİL OLDU

Xankəndiyə çörək Ağdamdan gedir

Erməniəsilli sakinlərin ehtiyacları ödənilir



Artıq Qarabağda yaşayan erməni əhalisi rahat nəfəs almağa başlayıb. Onilliklərdir kriminal xuntanın girovluğunda zülm, səfalət içərisində yaşayan Qarabağın erməni sakinləri Azərbaycan mərkəzi hakimiyyətinin həyata keçirdiyi ardıcıl və effektiv reintegrasiya siyasəti nəticəsində normal yaşam şəraitinə qovuşurlar.

"Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılaşmağa doğru dönüşü görəcəkdir. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır", - deyə sentyabrın 20-də xalqa müraciəti zamanı Prezident İlham Əliyev də bildirmişdi ki, bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb.

Ardıcıl və effektiv addımlar atılır

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə görüş keçirildi.

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reintegrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılan görüşdə Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacaq ehtiyac duyulduğunu bildirdilər. Eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş etdilər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılandı.

Artıq ötən gün Azərbaycan mərkəzi hakimiyyəti sözügedən məsələlərə bağlı əməli fəaliyyət həyata keçirməyə başlayıb. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükü göndərildi.

Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə çatdı.

Bu nümunənin özü də göstərir ki, Azərbaycan mərkəzi hakimiyyəti Qarabağın erməniəsilli

li sakinlərinin reintegrasiyasında qərarlıdır və bu istiqamətdə ardıcıl və effektiv addımlar atır.

Azərbaycan erməniəsilli yaralı hərbiçilərə tibbi yardım göstərməyə hazırdır

Azərbaycan Ordusunun Qarabağda başladığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olmaları ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq, tam atəşkos haqqında razılaşma əldə olundu, 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirildi. Görüşdən ötnən qısa müddət ərzində reintegrasiya ilə bağlı mühüm və əməli addımlar atıldı.

Azərbaycan Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair "X" platformasında bildiriş ki, Azərbaycan erməniəsilli yaralı hərbiçilərə tibbi yardım göstərməyə hazırdır. Hikmət Hacıyev qeyd edib ki, müraciət nəticəsində yaralı hərbiçilərin toplanması üçün BQXK-nin tibbi məşinlərinin həyata keçirilməsinə dəstək verilir: "Bu məqsədlə biz də təcili tibbi yardım məşinlərini ayırmağa, tibbi yardım göstərməyə hazırıq".

Onu da qeyd edək ki, Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan ösğərlərinin yaralı erməni hərbiçilərə, o cümlədən sakinlərə yardım etmələri ilə bağlı xeyli videogörüntülər yayılıb.

Hər kəs tərəfindən böyük maraq və təqdirle qarşılanan bu görüntülər Azərbaycan xalqının humanizmini bariz şəkildə göstərir.

Sentyabrın 22-də Azərbaycan mərkəzi hakimiyyətinin Ağdam-Xankəndi yolu ilə Qarabağın erməniəsilli sakinlərinə göndərdiyi humanitar yardım isə bir daha ölkəmizin sülh, barışqı, birgəyaşayışın unikal ünvanı olduğunu ortaya qoyur.

Yasamən MUSAJEVA,
"Azərbaycan"

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərarı alınıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili

li və çörək dolu 2 avtomobil Ağdam rayonundan yola salınıb. Gigiyenik vasitələrə uşaq bezi, sabun, diş məcunu, diş fırçası kimi vasitələr daxildir.

Yükler artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvanına çatdırılacaq və əhaliyə paylanılacaq. Bundan sonra da bu kimi humanitar məqsədlə ərzaq yüklərinin çatdırılması təmin olunacaqdır.

Qarabağdakı erməni sakinlər üçün ərzaq məhsulları və gigiyenik vasitələr apan avtomobillər yükü boşaldaraq geri qayıdıb



Sentyabrın 22-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün ərzaq və gigiyenik vasitələrdən ibarət yük göndərilib.

AZƏRTAC xəbər verir ki, içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və çörək dolu 2 avtomobil Ağdam-Xankəndi yolu ilə yükü ünvanına çatdırıb və geri qayıdıb.

Bundan sonra da bu kimi humanitar məqsədlə yüklərinin çatdırılması təmin olunacaqdır.

Erməni vətəndaşlarımızla birgəyaşayışın təməli qoyuldu

Qanunlarımıza əməl edərlərsə, onlar da digər millətlər kimi ölkəmizdə rahat yaşaya bilərlər

Azərbaycanın məqsədi "etnik təmizləmə" yox, əldadaraq, məcbur edilərək silah gücünə separatçılıq hərəkatına cəlb olunmuş erməni vətəndaşlarının həyatını xilas etməkdir. Qarabağda separatçılıq hərəkatını başlandırdan və ona "rəhbərlik" edənlərdən biri - azərbaycanlılara qarşı qəddarlığı ilə ad çıxarıb qan üstə Ermənistan hakimiyyəti başına gələn Serj Sarkisyan hakimiyyətinin son illərdə ölkəmizin sülh, birgəyaşayış təkliflərinə münasibət bildirərkən demişdir ki, ermənilər və azərbaycanlılar etnik baxımdan uyğunsuzdurlar.

Bu sözlər "yüksək mədəniyyətdən", "qədim tarixdən" danışan millətin prezidenti olan bir şəxsin nə qədər millətçilik, faşizm ideyaları ilə zəhərləndiyinin, milli, irqi ayrı-seçkilik toxumu səpib ədavəti qızışdırmaq niyyətindən uzaq dura bilmədiyini sübut edir. İllərlə qonşu yaşamış iki xalqın faciəsinə səbəb olanlardan ksenofobiya və nifrətdən başqa nə gözləmək olardı ki?

Azərbaycan Ermənistanın təcavüzünə moruz qalıb zərərçəkən tərəfdir. Bir milyon insanı yurtdan məcburi didərgin salmaq, tarixi abidələri, dini ocaqları məhv edilən, şəhərləri yandırılan, xarabazara çevrilən tərəfdir...

Ermənistan moənetik dövətdir. Davamlı olaraq müxtəlif illərdə ərazisində yaşayan xalqları məcburi surətdə deportasiya etməklə, köçürməklə, başlarına müsibətlər gətirməklə məşğul olub. Azərbaycan çoxmillətli və çoxkonfesyalyalı dövlətdir. Ərazisində müxtəlif millətlərin nümayəndələri bərabər hüquqlu Azərbaycan vətəndaşı olaraq yaşayırlar. Ermənistan bir nəfər də olsun azərbaycanlı yaşamadığı halda Bakıda və respublikamızın müxtəlif rayonlarında, heç bir milli ayrı-seçkilik hiss etmədən 30 minə yaxın erməni vətəndaşı yaşayır, işləyir, sərbəst fəaliyyət göstərir.

Ermənistan müharibə siyasəti apan, Azərbaycan isə regionda sülhün və sabitliyin tərəfdarı olan, ərazisində yaşayan əsaslı xalqların birgəyaşayış, hüquq və azadlıqlarının, bərabərliyinin qorunması üçün beynəlxalq hüquq normalarına, insan haqlarına hörmət qoyan və əməl edən dövlətdir. Azərbaycanın cəlb olunduğu müharibədə qarşısına qoyduğu başlıca məqsədlərdən biri torpaqlarda "etnik təmizləmə" yox, separatçılar tərəfindən Qarabağda yaşayış, haqları pozulmuş, təzyiqləndirilmiş, silah gücünə əsir saxlanılan erməni vətəndaşlarının həyatını xilas etməkdir.

Ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra da öz humanizm prinsiplərinə sadiq qalaraq qarşı tərəfə sülh təklif etdi. Sülhün və sabitliyin dayanıqlı olması üçün mümkün olan bütün diplomatik imkan-

lardan istifadə etməyə çalışdı. Qarabağda yaşayan, illərdir hüquqları zərərliqlərlə məhdudlaşdırılan erməni icmasına Azərbaycan reintegrasiya olunmaları haqqında təklif verdi. Özlərinə qan üstə səltnət quran separatçılar, ara qızırdanlar dövlətimizin xoş mərəminə silahla cavab vermək istədilər. Müharibə ocağını yendən alovlandırmağa çalışdılar. Bu bəd niyyətlərdə qərarlı olduqlarını müxtəlif tənqitlər, tərtdikləri terror aktları ilə isbat etdilər. Azərbaycan öz vətəndaşları ilə ədavət aparmaq, silahların dili ilə danışmaq niyyətində olmadığı üçün təminatlı işahat işləri üçün təminatlı göstərdi. Xoş niyyətini icma nümayəndələrinə iki yük məşin un göndərməklə bir daha nümayiş etdirdi...

Separatçı rejimə rəhbərlik edənlər, illərdir insanları qorxu altında saxlayıb milyonlar toplayıb biznes imperiyası yaradan erməni revanşistlər anlayırdılar ki, regionda sülh olarsa, onların qazancı kəsil-



səbir göstərə bilmədik" çağırışlarını eşitməyənlər əlbəttə ki, cəzalandırılmalı idi. Odur ki, sentyabrın 19-da dövlətimiz Qarabağda lokal antiterror tədbirləri keçirməyə məcbur oldu. Antiterror tədbirləri zamanı Qarabağda yaşayan mülki vətəndaşlarımızın zərər çökməmələri üçün onlara SMS göndərildi, maarifləndirici vərəqələr yayıldı, səs-gücləndiricilərlə ehtiyatlı davranmaları üçün izahat işləri aparıldı. Hərbiçilərimiz yalnız hərbi legitim hədəfləri zərərsizləndirməyi qarşılıqlı məqsəd qoymuşdular. Mülki əhalinin təhlükəsiz yərə təxliyəsi üçün bütün şərait yaradıldı. Əhaliyə müraciət edərək separatçılardan, hərbi obyektlərdən

ilə heç kim şərtlə danışa bilməz. Anladılar ki, şərti dikte edən varsa, o da Azərbaycanlıdır. Başa düşdülər ki, dövlətimizin şərtləri onların xoşbəxtliyinin, gələcək həyatlarının təminatını təmin edir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılaşmağa doğru dönüşü görəcəkdir. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir probleminiz yoxdur, ədavətimiz də yoxdur".

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı bundan sonra təkə Qarabağın deyil, regionun yol xəritəsini cı-

gırov götürmüşdü, onların beyninlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyninlərinə doldurmuşdular, onların beyninlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılaşmağa doğru dönüşü görəcəkdir. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir probleminiz yoxdur, ədavətimiz də yoxdur".

Dövlətimiz sözdə dediklərini əməlləri ilə sübut edir. Artıq dünən Azərbaycan mərkəzi hakimiyyəti Xankəndidə yaşayan erməni əhaliyə onların ehtiyaclarını nəzərə alaraq müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük məşinində 20 ton yük və 2 çörək dolu avtomobil yola salıb. Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvanına çatdırılıb. Bundan sonra da dövlətimiz bu kimi humanitar məqsədlə tədbirlərini ardıcıl surətdə davam etdirəcək.

Böyüklük, güc, qüdrət nəhaqdan yanan, insanlara bədbəxtlik gətirən alovu kövrükləndirmək yox, onu söndürməkdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev regionda sülh, əmin-amanlıq, sabitlik təklif edib. Dövlətimizin başçısının dediyi kimi, bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şans əldən verilməməlidir: "Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözümdür. Biz bunu təklif edirik və ümid edirik ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqli və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dirnaqarası rəhbərləri o insanları

Elşən QƏNİYEV,
"Azərbaycan"

Erməni silahlılarının Tərtər rayonunun Canyonatq yaşayış məntəqəsi yaxınlığında tərkd etdiyi döyüş mövqeyi



Müdafə Nazirliyi qanunsuz erməni silahlı birləşmələrinin Tərtər rayonu Canyonatq yaşayış məntəqəsi yaxınlığında tərkd edilmiş döyüş mövqeyinin videogörüntüsünü yayımlayıb.

Gürcü politoloq: "Azərbaycanın bir sutkada qazandığı qələbə nadir tarixi hadisədir"

"Erməni separatçıların quldur dəstələrinin sentyabrın 19-da tərtdikləri xain terror aktı təkə Azərbaycan xalqını deyil, bizi də dərindən sarsıtdı. Azərbaycan Ordusunun ələ həmin gün Qarabağda başladığı lokal xarakterli antiterror tədbirlərinin qısa zamanda uğurla başa çatması isə bütün



Azərbaycan region xalqları sülh, sabitlik şəraitində yaşayacaqlar. "Həqiqətdən də müharibə erası başa çatdı, indi əməkdaşlıq, çiçəklənmə və inkişaf dövrü başlayır. Ümid edirik ki, Yevlax görüşü də çox uğurlu olacaq və yaxın vaxtlarda sülh sənədinin imzalanmasına zəmin yaradacaq", - deyə L.Çixəidze vurğulayıb.



BMT TŞ-nin iclası Ermənistanın və onun bəzi havadarlarının azərbaycanofob siyasətlərinin iç üzünü göstərdi

Qərbi Azərbaycan İcması Birlişmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2023-cü il sentyabrın 21-də keçirilmiş iclası ilə bağlı bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir:

"Birlişmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2023-cü il sentyabrın 21-də keçirilmiş iclası Ermənistanın və onun bəzi havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü və azərbaycanofob siyasətlərinin iç üzünü göstərmişdir.

İlk öncə vurğulayaraq ki, Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaqları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarşısız prinsiplərinə ziddir. Ermənistanın Baş nazirinin Azərbaycanın öz ərazisində apardığı tədbirlərə müdaxilə etməyə cəyini bəyan etməsi ilə məsələnin beynəlxalq təhlükəsizlik aspekti və bununla da BMT Təhlükəsizlik Şurasının bu mövzuda iclas keçirməsinin nəzəri əsasları belə aradan qalxmışdır.

Ermənistanın baş nazirinin sözügedən antiterror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və müliki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda bu ölkənin xarici işlər na-

zirinin BMT Təhlükəsizlik Şurasında Qarabağda mülikiyə qarşı guya təhdidlərin olması iddia etməsi bu dövlətin siyasətində sərbəzliyi və ikiüzlülüğü bir daha nümayiş etdirir.

Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqə bu qüvvələrin bir tərəfdən, regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasında narahat olduqları, digər tərəfdən isə, onların Azərbaycan və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir.

Biz Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sort şəkildə qınayırıq.

Xatırlatmaq istərdik ki, hazırda Qarabağın erməni sakinlərinin dinc reintegrasiyasına başlamış Azərbaycanı "etnik təmizləmə" niyyətində ittiham edən, Ermənistanın bir milyondan artıq azərbaycanlı öz yurtdan qovmasına, on minlərlə müliki azərbaycanlıyı qətləməyə məruz qoymasına, Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmasına, Azərbaycan ərazilərini minalarla çirkləndirərək məcburi köçkünlərin qayıtmasını öngəlləməsinə rəhm-sizcəsinə göz yumurlar. Bu gün Ermənistan bir nəfər də olsun azərbaycanlı qalmayıb. Tələm-tələsik ləksikona "öz vətə-

nində təhlükəsiz şəkildə və ləyaqətlə yaşamaq" ifadəsini gətirən Avropa İttifaqı, Almaniya və Fransa nədənsə Ermənistan qovulmuş azərbaycanlıların öz vətənlərinə təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmağa dair hüququnu görməzdən gəlirlər. Bu qüvvələr öz ərazisində qovduğu azərbaycanlıları evlərinə qayıtmasına imkan yaratmaqdan imtina edən və mina xəritələrini verməkdən boyun qaçırmayaraq məcburi köçkünlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıtmasını öngələyən Ermənistanı dəstəkləməklə, faktiki olaraq onun bu əməllərinə şərik olurlar.

Biz Avropa İttifaqından və bu təşkilatın siyasətinə yön verən əsas dövlətlər olan, tarixləri faşizm, Holokost, soyqırım, müstəmləkəçilik, o cümlədən Əlcəzairdə və Namibiya da tayfaların kütləvi şəkildə qırılması kimi utanc doğuran səhifələrdə dolu olan Almaniya və Fransadan Azərbaycanla qarşı etnik və dini zəmində qərəzi dayandırmayı, Ermənistan və Azərbaycan arasında sülhə və iki xalq arasında barışığa maneə olmamağı tələb edirik.

Biz Ermənistan hökumətini Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təkcə sözdə deyil, əməldə də hörmət etməyə, başqa dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyə, qovulmuş azərbaycanlıların Ermənistan qayıtmasına şərait yaratmağa və bununla davamlı sülh və rifah yolunu seçməyə çağırırıq.

Türk dövlətlərinin həmkarlar ittifaqları birləşdi

Səttar Möhbəliyev təşkilatın vitse-prezidenti seçildi

Sentyabrın 22-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) təsis yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Səttar Dauletalin, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (TÜRK-İŞ) sədri Örgün Atalay, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Məhəmməd Əmir Ərslanbekov, Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov və iki xalq arasında barışığa maneə olmamağı tələb edirik.

Gündəlik TDHİT-nin yaradılması, nizamnaməsinin və Şurasının tərkibinin təsdiqi, TDHİT-nin prezidenti, vitse-prezidenti, baş katibi, Təftiş komissiyası sədrinin və komissiyası



LAR, KASABA, UYUŞMALARIN KƏLƏTİNİN TƏSİS YİGİNLİBİ (SƏMƏRQƏND, 2023-YIL 22-SENTYABR)

sayının say tərkibinin müəyyənləşdirilməsi, eləcə də qurumun qurultayının çağırılması haqqında məsələlər dəxil edildi. İştirakçıları salamlayan Qudratulla Rafiqov türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdən, həm rəyini nail oluması istiqamətində görülmüş işlərdən danışıb, konfransın məqsəd və vəzifələrindən, TDHİT-nin yaradılmasının səbəblərindən və əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən Səttar Möhbəliyev türk dövlətlərinin

lərinin birgə müdafiəsinə böyük töhfə verəcək, həmrəyliyi artıracaq.

Tədbirdə digər ölkələrin Həmkarlar İttifaqlarının sədr-ləri də çıxış ediblər. Yığıncaqda gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Birgə qərarla TDHİT yaradılıb. Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov TDHİT-nin prezidenti, AHİK sədri Səttar Möhbəliyev vitse-prezident, Əmir Ərslanbekov Təftiş komissiyasının sədri seçiliblər. TDHİT Şurasının tərkibi təsdiqlənib və qurumun mənzil qərarlarının Türkiyənin paytaxtı Ankara şəhərində yerləşəcək müəyyənləşib. Təşkilatın qurultayının bu il noyabrın 29-da Ankarada keçirilməsi qərarla alınıb.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Metyu Brayza Ermənistanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı demarşından danışıb

"BMT-nin Təhlükəsizlik Şurasının iclasında həmkarı Ceyhun Bayramovun çıxışı zamanı zəif tərk etmiş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qeyri-etik jesti tarixdə görünməmiş hal deyil. Mən Mirzoyanın bu addımın ölkəsinin sarsıdıcı hərbi-siyasi məğlubiyyətə uğradan ölkənin xarici işlər nazirini dinləməklə bağlı alçaltmadan və emosional sınıxdan qaçmaq istəyi kimi izah edərdim. Əlbəttə, əgər bu jest baş nazir Nikol Paşinyanın Qarabağın etnik erməni icmasının qəbul etməsi üçün çağırıldığı dinc gələcək öleyhinə etiraz idisə, o zaman Mirzoyan istefa verməlidir".



naşma, əlbəttə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın pozulması idi. İndi, bu ciddi maneə aradan qaldırıldıqda, sülh sazişinin gələcəyi əhəmiyyətli dərəcədə aydınlaşır", - deyər keçmiş səfir qeyd edib.

Metyu Brayza sonda qeyd edib ki, indiki şəraitdə, Azərbaycan bütöv ərazi üzərində nəzarəti bərpə etdikdə, Ermənistanın baş naziri isə Qarabağ ermənilərini sülhə və notici kimi Azərbaycan cəmiyyətinə reintegrasiyaya hazırlaşmağa çağırırdıqda, sülh sazişinin bağlanmasına yeni və əhəmiyyətli impuls yaranıb. ABŞ-nin Azərbaycanla keçmiş səfiri hesab edir ki, buna baxmayaraq, Paşinyanın münasibətini sülhdən üstün tutan Ermənistan-dakı ekstremist siyasətçilər tərəfindən sülh prosesinə qarşı güclü müqavimətə üzlənməyə davam edəcək.

Bu fikri AZƏRTAC-a açıqlamasında beynəlxalq ekspert, Ceymstoun Fondunun İdarə Heyətinin üzvü və ABŞ-nin Azərbaycanla keçmiş səfiri Metyu Brayza söyləyib.

"Əslində Mirzoyan hər zaman Paşinyanın barışdırıcı ritorikasını təkrar edib və hətta qabaqlayıb da. Məsələn, o, erməni liderinin bunu etdiyindən xəyli əvvəl Ermənistan tərəfindən Azərbaycan ərazi bütövlüyünü tanıması imkanını açıq elan edib", - deyər Metyu Brayza vurğulayıb.

Azərbaycan tərəfindən bütün ərazi üzərində suverenliyin bərpə edilməsi və separatizmin kökünün kəsilməsindən sonra regional perspektivlərdən danışan ekspert etiyatlı nikbinlik ifadə edib.

"Əgər erməni tərəfi çərşənbə günü atəşkəs barədə əldə edilmiş razılaşmanı tam yerinə yetirərsə, mən Cənubi Qafqazın ən azı Azərbaycan və Ermənistanla bağlı olan gələcəyinə nikbinliklə baxıram. Aydıncıdır ki, həm Prezident İlham Əliyev, həm də

baş nazir Nikol Paşinyan sülh sazişinə nail olmağa çalışırlar. Qarabağ regionunun etnik erməni icmasının qalan hissəsini siyasi girov kimi saxlayan Ermənistan və Qarabağdan olan ekstremist siyasətçilər onları əsas maneələri olub. Erməni silahlı qruplaşmalarının Qarabağda olduğu müddətdə Paşinyanın ekstremist düşüncəli siyasətçiləri ona təzyiç edər bildirlər ki, o qətiyyətli olsun və gələcəkdə hərbi güc tətbiq etməyə hazırlaşsın. Belə ya-

Türkiyəli general: "Azərbaycan artıq oyun qaydalarını özü diktə edən dövlətə çevrilib"

"Ermənistan indi, sözün əsl mənasında, normal dövlət quruluşu deyil. Nikol Paşinyan ölkəsində hərbi-siyasi, sosial və psixoloji vəziyyətə tam nəzarət edə bilmir. Yeni yaranmış vəziyyətdə Ermənistan da hər kəs, kimdən və nə qədər pul və dəstək aldığından asılı olaraq, sırf şəxsi maraqlarını rəhbər tutaraq istədiyi kimi hərəkət edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Təhlükəsizlik Şurasında çıxışı zamanı iclas zalını tərk edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın demarşı məhz bu baxımdan nəzərə alınmalıdır".



Bu fikri AZƏRTAC-a Türkiyənin Azərbaycanla keçmiş hərbi ittiəsi general Yücel Karauz söyləyib.

O qeyd edib ki, Ermənistanın addımları Azərbaycan tərəfindən həyata keçirilmiş və heç 24 saat çəkməyən antiterror tədbirləri, Azərbaycanın Qələbəsi, eləcə də özünün Müstəqillik Günü ərəfəsində separatçıların (erməni tərəfi - red.) ağ bayraq qaldırması və Azərbaycanın bütün şərtlərini qəbul etməyə hazır olduğunu göstərir. "Bütün bu amillər müəyyən dərəcədə bundan sonrakı hadisələrə də əvvəlcədən müəyyənləşdirir: ağıl sülhün lehinə çıxış edərək, bədən onunla ziddiyyət təşkil etdiyi zaman biz yenidən məntiqsiz, qeyri-ərdicil, izah olunmayan hərəkətlərin şahidi olacağıq. Atəşkəs rejiminin pozulması halları, qeyri-

müəyyənlilik vəziyyətinin müddətini uzatmaq, vaxtın uzadılması üzrə taktiki davam etmək cəhdləri istisna olunmur. Lakin heç bir şeyin mənası yoxdur: Azərbaycanın 24 saatlıq lokal antiterror tədbirləri, terrorçuların və onların texnikasının neytrallaşdırılması erməni tərəfini çıxılmaz vəziyyətə salıb", - deyər ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanın növbəti qələbəsi bu ölkənin Cənubi Qafqazda həm hərbi-siyasi, həm də sosial-iqtisadi planda liderliyi faktının danılmazlığına təsdiq edib və respublikanı regional güc mərkəzinə çevirib. "Bunun təzahürünü biz yaxın zamanda təkə Cənubi Qafqaz regionunda deyil, həm də Mərkəzi Asiyada baş verən proseslərdə görə bilərik. Buna Türkiyə və bütün türk dünyası ilə sıx əməkdaşlıq şəraitində nail olunaçaq. Azərbaycan artıq coxdandır ki, başqalarının

qaydaları ilə oynamayan, oyun qaydalarını diktə edən, güc balansını dəyişən dövlətə çevrilib. Bunu respublikada qüdrətli ordunun, güclü dövlətçiliyin, güclü siyasi hakimiyyətin olması, ərazi bütövlüyünün bərpası, suverenliyin təmin edilməsi, xalqın dəstəyi təsdiqləyir. Eyni zamanda biz görürük ki, Azərbaycan, Türkiyə və Rusiya regional hadisələrin gedişini müəyyən edən güclü dövlətlərdir. Onlara, reallığı qəbul edən Ermənistan, həmçinin vəziyyəti qəbul etdiyi, Azərbaycanın ərazi bütövlüyünə hörmət edəcəyi, konstruktiv əməkdaşlığa gedəcəyi və regional qarşılıqlı fəaliyyətə töhfə verəcəyi təqdirdə İran da qoşula bilər. Əks təqdirdə, İranın özünün daxili-siyasi problem və məsələlərinin həllinə daha da qərq olacağı qətilməzdir", - deyər Y.Karauz vurğulayıb.

İsrail Təhlükəsizlik Akademiyası: "Qarabağdakı qanunsuz erməni birləşmələrini və terrorçuları zərərsizləşdirmək Azərbaycan dövlətinin beynəlxalq hüququdur"

Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının bir qrup əməkdaşlarının ermənilərin minə terroruna məruz qalaraq şəhid olması xəbərindən sarsıntı və kədər hissi keçiririk.

Ermənistan bölgədə terror ocaqları yaradıb və çox sayda günahsız Azərbaycan əsgəri və müliki sakinlər ermənilərin minə terrorunun qurbanı olub. Qarabağdakı erməni birləşmələrinin törətdiyi əməllər heç bir insanlıq qanunlarına sığmayan qeyri-insani hərəkətlərdir. Qanunsuz erməni birləşmələrinin Qarabağda əraziləri minalaması birmənalı olaraq terror əməlidir və erməni

birləşmələri bu cinayətləri ilə bütün əraziləri aşmaqdadır. Ermənilərin kəşfiyyat və diversiya qruplarının Azərbaycan Respublikası ərazisinə sızaraq gediş-gəliş yollarına minə basdırması nəticəsində hərbiçilər, polis əməkdaşları ilə birlikdə müliki vətəndaşlar da qanlı terrorun qurbanı olub. Bütün bu qanlı əməllərin məsuliyyəti Qarabağdakı qanunsuz erməni separatçıları ilə birlikdə birmənalı olaraq Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ermənistan tərəfi öz havadarlarının çirkin və məkrli təhriklərindən çəkinməli, bölgədə minə terroruna son qoymalı, Azərbaycana qarşı təxribat əməllərindən, terrorçuluq və



qəsbkarlıq siyasətindən əl çəkməlidir. Başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində və suveren sərhədlərinin daxilində terror və hərbi təcavüz aktı törətmək, təxribat yaratmaq, kəşfiyət

vat və diversiya hərəkətləri həyata keçirmək beynəlxalq qanunlarla ağır cinayətdir. Bu hal birmənalı olaraq qətiyyətli və hərbi cinayətdir. Azərbaycan dövlətinin öz inzibati ərazisini, suveren sərhədlərini, müliki əhalisini və hərbi obyektlərini terrorçulardan qorumaq hüququ vardır. Odu ki, Azərbaycan dövlətinin Qarabağdakı qanunsuz erməni birləşmələrinə və terrorçulara qarşı antiterror əməliyyatı aparması məhz beynəlxalq hüquqla Azərbaycan dövlətinin özünümüdafiə hüququ və haqqıdır. Hər bir suveren dövlət öz ərazisini və müliki sakinlərini terrorçulardan və hərbi təcavüzdən qorumağa borcludur.

Biz Qarabağdakı erməni birləşmələrinin və erməni terrorçularının törətdiyi qanlı əməlləri və terror aktlarını qətiyyətli pisləyirik. Azərbaycan dövləti öz mövqeyində haqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindir. Hazırda öz ərazisini terrorçulardan təmizləmək üçün Azərbaycan dövlətinin apardığı antiterror əməliyyatlarına öz dəstəyimizi ifadə edirik və hər zaman dost Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildiririk.

İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi

Azərbaycan və Türkiyə hərbi hüquqşünasları görüşüblər



Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə hərbi qanunvericiliyi dair qarşılıqlı təcrübə mübadiləsi, qardaş ölkənin hərbi qanunvericilik aktlarının Azərbaycan Respublikasının qanunvericiliyinə inteqrasiya edilməsi, döyüş və əməliyyat şəraitində beynəlxalq hüquq və konvensiyaların tətbiq edilməsi mexanizminin hazırlanması mövzularında ətraflı müzakirələr aparılıb.

Həmçinin hərbi hüquqşünasların xidməti fəaliyyətində qabaqcıl təcrübənin öyrənilməsi, onların xaricdə təhsili, habelə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

İcma: "Bu gedişlə Al Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən tam kənarda qalacaq"

Bu gedişlə Avropa İttifaqı özünü Fransanın vəziyyətinə salaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən tam kənarda qalacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının son günlər Avro-

pa İttifaqının, xüsusən onun ali nümayəndəsi Cozep Borrelin (İspaniya) və Almaniyanın anti-Azərbaycan açıqlamaları ilə bağlı bəyanatında yer alıb. "Xüsusən Cozef Borrelin istifadə etdiyi ifadələr və tonu tamamilə qəbuləilməzdir. Son vaxtlar İspaniyanın Azərbaycana qarşı artan baya-

natları xüsusunda İspaniyanın C.Borrele, yoxsa C.Borrelin İspaniyaya təlimat verməsi məsələsi sual doğurur.

Almaniya Xarici İşlər Nazirliyinin tviter səhifəsində alman nazirinin BMT Təhlükəsizlik Şurasında ingilis dilində etdiyi çıxışdan yerləşdirilmiş hissədə

"Laçın" sözünün ingilis deyil, fransız dilində yazılması isə Almaniyanın acınacaqlı durumunu, özünün mövqeyinin olmadığını, məsələyə sırf rəsmi Parisin prizmasından yanaşdığını bir daha aydın göstərir", - deyər bəyanatda qeyd olunub.

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysla görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə bankın hazırladığı investisiya layihələrinin indikativ proqramı, 2023-2028-ci illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması üzrə növbəti addımlar və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə uğurlu əməkdaşlıq etdiyini, ölkəmizdə bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini bildirib.

Qeyd olunub ki, bankla özəl sektorun diaqnostikasi, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi,



Azərbaycanda beynəlxalq tərəfdaşlığın tətbiqi sahəsində tərəfdaşlıq ölkə iqtisadiyyatının inkişafına töhfələr verib. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpaulunan enerji və "yaşıl" iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.

Roland Prays bankın Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlığının vurğulayıb, əlaqələrin daha da genişləndirilməsinə əminliyini ifadə edib, tərəfdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

Tərəflər bankın hazırladığı investisiya layihələrinin indi-

kativ proqramı, 2023-2028-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparılıb.

Qeyd edək ki, Ölkə Tərəfdaşlıq Çərçivəsi - Dünya Bankı Qrupunun üzv ölkələrin iqtisadiyyatının dayanıqlı inkişafına göstəriləcək dəstəyin əsas məqsədlərini və inkişaf nəticələrini müəyyən edən sənəddir. Sənəd Beynəlxalq Maliyyə Korporasiyası və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi ilə birgə hazırlanıb və üzv ölkələrin milli inkişaf strategiyasında əks olunan inkişaf məqsədləri ilə uyğunlaşdırılıb.

Finlandiya şirkətləri Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət olunub

Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli investisiya imkanları barədə Finlandiya şirkətlərinə töqdimat keçirilib.

Azərbaycanın İsveç Krallığında və eyni zamanda Finlandiya Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Helsinkidə keçirilən xüsusi tədbirdə iştirak edən 50-dək şirkət nümayəndəsi Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət olunub.

Tədbirdə çıxış edən Azərbaycanın İsveç Krallığında səfiri Zaur Əhmədov, ölkəmizlə Şimali Avropa ölkələri arasında artan siyasi-mədəni əlaqələr və ciddi artım dinamikasını nümayiş etdirən iqtisadi münasibətlər barədə söz açdı. Onun sözlərinə görə, əlaqələrin daha intensiv inkişaf etməsi üçün iqtisadi münasibətlərin dərinləşməsi mütləq şərtə çevrilir. Bu səbəbdən, belə bir tədbirin Finlandiya paytaxtında keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının son illərdəki sürətli inkişaf və şaxələndirilmə siyasəti



barədə məlumat verən səfir, Ələt Azad İqtisadi Zonasının bu addımlar içində əhəmiyyətli yer tutduğunu diqqətə çatdırıb. Diplomatin sözlərinə görə, sözügedən iqtisadi zona bütün xarici investorlara böyük maraq doğuran unikal investisiya imkanları yaradır və bu tədbir yaradılan şəraitlə tanış olmaq üçün əla fürsətdir.

Ardınca videokonfrans formatında tədbirə qatılan Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərov rəhbərlik etdiyi qurumun mahiyyəti və planları haqqında ətraflı danışdı. Bildirib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanın innovativ texnologiyalara əsaslanan, əlavə dəyər formalaşdırma ixracçıları istehsal müəssisələrinin yaradılması üçün qabaqcıl yanaşmalar və

business-önlü imkanlar təqdim edir. Bu xüsusda investorlara unikal qanunvericilik bazası, əlverişli logistika və nəqliyyat infrastrukturuna, fiskal və qeyri-fiskal imtiyazlar və habelə istehsalatın yaradılması üçün bütün zəruri infrastruktur ilə təchiz olunan torpaq sahələri təklif edilir.

Fikrini davam etdirən qurum rəhbəri Finlandiya şirkətlərini Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.

Daha sonra "Caucasus Consulting Group of Companies" şirkətinin təsisçisi Bəhram Atabəyli ölkəmizdəki biznes mühiti, Avropa şirkətlərinin Azərbaycan bazarında marağı barədə danışdı. Tədbir sual-cavab formasında davam edib.

BMT-nin Baş katibi: "Bəşəriyyət artıq "cəhənnəmin qapılarını" açır"

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə hərəkətləri problemin miqyasına görə cılızdır: bəşəriyyət artıq "cəhənnəmin qapılarını açır" və "təhlükəli və qeyri-sabit dünyaya" doğru irəliləyir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Baş katibin sözlərinə görə, heç nə dəyişməyə, dünya 2,8 dərəcə Selsi temperatur artımına yaxınlaşacaq. O əlavə edib: "Dəhşətli istilər dünyaya fəlakətli təsir göstərir. İndi insanlar qorxu içində sel və daşqınların pərişan fermerlərin məhsulunu məhv etdiyini, isti temperaturun xəstəliklər törətdiyini və tarixi yaşayış məskənlərini yandırdı kül etdiyini izləyirlər".

Antonio Quterreş qazıntı yanacaqqlarından milyardlar qazananların xüsusiyyəti ucubandan itirilmiş vaxtı kompensasiya etməyə çağırıb. O təklif edib ki, bu yanacaq növlərindən ən çox faydalanan ölkələr emissiyalarını azaltmaq üçün daha çox iş görsünlər. Ötən ilin noyabrında Quterreş bildirmişdi ki, son səkkiz il tarixdə ən isti

il olub. Onun sözlərinə görə, iqlim dəyişikliyi illərin sürəti ilə baş verir və planetimiz "fəlakətli sığınacaq gəlməkdir". "Bəşəriyyət cəhənnəm iqliminə aparan yolda addımları", - deyər Baş katib vurğulayıb.

Bu il martın 21-də BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli Quterreşin "Bəşəriyyətin sağ qalması üçün bələdçi" adlandırıldığı hesabatında qlobal istiləşmənin sonayə dövründən əvvəlki dövrlərlə müqayisədə 1,5 dərəcə Selsi səviyyəsində qalmasını daha çətin olduğunu bildirib. Bunun səbəbi son illərdə istixana qazı emissiyalarının davamlı artmasıdır. Hesabatın müəllifləri istixana qazları tullantılarının azaldılması və planetin antropogen iqlim dəyişikliyinə mümkün qədər tez uyğunlaşdırılması üçün tədbirlər görməyə çağırıblar.

Bununla belə, "Exxon Mobil" neft şirkətinin illik proqnozunda bildirilir ki, istixana qazı emissiyalarının azaldılması söyli 2050-ci ilə qədər qlobal temperatur artımını 2 dərəcədən aşağı salmayacaq.

Azərbaycan əsgəri Qarabağın erməni sakinlərini həm də qoruyur

"Şəkli heç yerə atıram, bura qoyuram. Biz qadınlar və uşaqlarla döyüşmürük".

Bu günlərdə Qarabağda Azərbaycan Ordusunun anti-terror tədbirlərində iştirak edən azərbaycanlı əsgərin erməni uşağının fotosunu tapması və yuxarıdakı fikirləri söyləyərkə ehtiyatla şəkli təhlükəsiz yerə qoyması ilə bağlı yayılan təsirli görüntülər bir daha Azərbaycan xalqının böyüklüyünü, humanizmini nümayiş etdirir.

Bu görüntüləri seyr edən hər kəs nəcib, mədəni, yüksək əxlaq sahibi Azərbaycan xalqının övladlarının hətta döyüş meydanında insani dəyərlərə böyük hörmətinin ayarı şahidi oldu. Azərbaycanın daha bir



humanist davranışını hərbiçimizin lokal xarakterli anti-terror tədbirləri zamanı yaralanan erməni əsgərinin həyatını xilas etməsi ilə bağlı görüntülərdə seyr etdik. Kəlbəcər rayonunun Vəngli kəndində yaralı tapılan Karen İsanyan adlı bu əsgər Xankəndidə yaşayan Ermənistan vətəndaşıdır.

Azərbaycan hərbiçilərinin Qarabağın erməni sakininə tibbi yardım göstərməsi, onu qida ilə təmin etməsi ilə bağlı



digər bir videogörüntü də təqdirəlayiq hal kimi böyük marağa səbəb olub. Məlumatla görə, həmin şəxs özü bizim hərbiçilərə yaxınlaşdı, problemini bildirib və dərhal da ona yardım göstərilib.

Elə cari il sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadının Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəməsi və hərbi qulluqçularımızın dərhal yaralı qa-

dadınlarına, hətta yaralı düşmən əsgərlərinə yardım etmələri ilə bağlı xeyli kadrlar seyr etdik, insanpərvərliyə görə qürurlandıq.

2023-cü il aprelin 4-də azərbaycanlı həkimlərin Xankəndi-Laçın yolunda Qarabağda yaralanan ermənişilli vətəndaşlara tibbi yardım göstərmələri, həyatlarını xilas etmələri də xalqımıza xas insanpərvərliyin əməli ifadəsinə sadə bir örnək idi. Azərbaycan xalqının ən böyük sərvəti, xəzinəsi onun yüksək mənəvi dəyərləri, humanizmə əsaslanan prinsipləridir. Bu əla xalq heç zaman ondan kömək istəyənləri darda, naümid qoymur, hər zaman yardım əlini uzadır.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

◆ Beynəlxalq iqtisadi icmal

Hazırkı vəziyyət İkinci Dünya müharibəsindən sonrakı dövrü xatırladır. Onda da dünya üzərində yeni naidən formalaşmağa başlayır, ölkələr bir-biri ilə rəqabət apararaq iki düşüncəyə - kapitalizmə və sosializmə cəhəllərə bölünürdü. Həmin vəziyyət SSRİ dağılana qədər davam etdi.

Sovetlər birliyinin süqutu isə sosializm düşüncəsinin siyasi və iqtisadi sistem kimi çökməsi idi. Çünki zarafat deyil, bu düşüncənin lokomotivi olan SSRİ dağılmışdı. Lakin Qərbin cyforiyası uzun sürmədi. Özüni SSRİ-nin varisi hesab edən Rusiya yenidən ayağa qalxıb sələfinin boş qalmış yerini tutmağa başladı. Şimal qonşumuz neft və qazın hesabına milyardlar qazanaaraq yenidən dünya siyasətini müəyyənləşdirməkdə iddialı olduğunu ortaya qoydu və bu zaman Avropaya onun enerji resurslarından asılılığın təzyiq vasitəsi kimi istifadə etməsini də giclətdi.

Birləşmiş Qərbi isə Rusiyanın dünya siyasətinə yenidən yön verən statusunu qəbul etmək istəmirdi. Bu isə o demək idi ki, İkinci Dünya müharibəsindən sonra dünyada yenidən siyasi, iqtisadi və hərbi qarşıdurma yaranırdı. Bu qarşıdurma cəhəllərini bir sənərdə Qərbi, qarşı sənərdə isə Şərqi, konkret olaraq Rusiya və ÇXR qarşılaşdırırdı. RF və ÇXR-in qarşılıqlı maraqları tək sənərdə cəhəllər bir-birlərinə yaxınlıqları ilə yox, həm də onların məlum səbəblərdən Qərbiyə yaranan gəlmə münasibətləri ilə bağlıdır.

İndi Rusiya və Çin özlərini Qərbin hegemonluğu altında olan "Böyük 7-ler" və "G-20"yə rəqib hesab edirlər və hətta bu istiqamətdə BRICS adlı alternativ ölkələr birliyi də yaradılıb. Çünki artıq dünyada hegemonluğu tək hərbi potensiyaya

Mübarizə indi də dəhlizlərdə gedir

IMEC-i Orta dəhlizə alternativ hesab etmək olarmı?

sial müəyyənləşdirir. Müasir dünya siyasətində üstünlük iqtisadi güc və maliyyə imkanlarından da asılıdır. Bu baxımdan BRICS-i zəif birlik hesab etmək olmaz, xüsusən də ona üzv olmaq istəyən ölkələr də varsa.

İndi isə "G-20"nin sonuncu sammiti, daha doğrusu, Hindistanda keçirilən sammitdə yeni dəhlizin yaradılması barədə imzalanan sənəd barədə. Xəbər verildiyi kimi, sammitdə Çinin 2013-cü ildə start verdiyi "Bir kəmə, bir yol" layihəsinə alternativ ola biləcək ABŞ-nin təkidi ilə "Hindistan-Yaxın Şərqi-Avropa İqtisadi dəhlizi" (IMEC) adlanan yeni neqliyyat dəhlizinin yaradılması barədə qərar qəbul edilib. Yeni dəhlizin yaradıcı ölkələri Hindistan, Sudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və İsraildir. Bu yol həmin ölkələrdən Yunanıstana, oradan da Avropaya keçəcək. Ekspertlərin fikrincə, Sudiyyə Ərəbistanını və Birləşmiş Ərəb Əmirliklərini bu işə cəlb etməkdə əsas məqsəd gələcəkdə dəhlizin maliyyələşməsində onların kapitalından istifadə etməkdir.

Çinin "Bir kəmə, bir yol" layihəsinin icrası üçün 1 trilyon dollar xərcləndiyini deyirlər. Ümumilikdə ÇXR həmin işi başa çatdırmaq üçün 3 trilyon dollar xərcləməyi planlaşdırır. Çin pandemiya səbəbindən layihəyə vəsait yığmaqda müəyyən çətinliklərə qarşılaşsa da, bu istiqamətdə xeyli iş görməyə də nail olmuşdur. Onu da vurğulayaraq ki, Çinin yaratdığı "Bir kəmə, bir yol" layihəsi tutumuna və coğrafiyasına görə dünya ticarəti üçün daha böyük əhəmiyyət kəsb edir. Ən azından Asiya, Avropa,

Afrika və Cənubi Amerikanı birləşdirəcəyi üçün.

Bəs tez-tələsik ABŞ tərəfindən bu layihəyə alternativ layihəni ortaya qoymaqda səbəb nədir? Hər işdə olduğu kimi, Amerika burada da öz milli maraqlarından çıxış edir və bu, təbii. Çin isə ABŞ-nin qarşısına çıxan ən böyük iqtisadi gücdür. Dünyanın tanınmış ekspertlərinin hesablamalarına görə, belə davam edərsə, 2030-cu ildə ÇXR və ABŞ arasında iqtisadi güc bərabər olacaqdır. Ondan sonrakı dövrdə isə üstünlük tədricən Çin tərəfinə keçəcək.

ABŞ-nin İMEC-ə Hindistanı qoşmağı da məqsədyönlü siyasətdir. Məlumdur ki, hazırda Hindistanla Çin arasında ərazi mübahisələri var. Hətta sərhəddə ara-sıra silahlı toqquşmalar da baş verir. İkincisi, Hindistan da sürətli iqtisadi cəhəllər inkişaf edir. Üstəlik, ABŞ bu ölkəyə kapital qoyuluşunu artırmaq istəyir, yüksək texnologiyalarla da təmin edir. Eyni zamanda Hindistan xarici sərmayə üçün son dərəcə mübit investisiya mühitinə malikdir. Bu ölkənin ucuz işçi qüvvəsi də xarici sərmayədarlar üçün az əhəmiyyət kəsb etmir. Bir sözlə, Çinin illər öncə təbii etdiyi taktikadan indi Hindistan yararlanırdı.

Bu üzündən bir çox ekspert indi dünyada yeni dünyanın yaranması barədə fikri tez-tez təkrar edir. Bildirirlər ki, Qərbi tərəfindən yaradılan İMEC təkə iqtisadi layihə deyil, həm də siyasi gedişdir. Məqsəd Çin və Rusiya ətrafında birləşən ölkələrin yaratdığı BRICS-ə qarşı dəhliz müstəvisində alternativ birlik yaratmaqdır.

Dünyada baş verən bu yeni dünyanın nə vaxt başa çatması barədə dəqiq tarix söyləmək mümkün deyil. İlk mülahizə-

lərə görə, bu, ən azı 10 ildən çox vaxt apara bilər. Hazırda hər iki tərəfdə güc-vəzirlər formalaşması prosesi gedir. Hansı dövlətlərin hansı cəhəddə yer alması prosesi indi başlanıb.

Bəs bu hadisələrin ölkəmizə və regionumuza hansı təsiri olacaq? Şübhəsiz, bizi ilk növbədə maraqlandıran Orta və Zəngəzur dəhlizləridir. Güman olunur ki, Çinin İMEC-dən sonra Orta dəhlizə marağı daha da artacaq. ÇXR dəhlizindən yük-lərin daşınmasını sürətləndirməklə onun işlək olmasını istəyəcək. Eyni zamanda özünün təsir imkanlarından istifadə edə-rək Ermənistanı Zəngəzur dəhlizinin açılması üçün razı salmağa çalışacaq. Rusiya da Zəngəzur dəhlizinin daha tez açılmasında maraqlı olacaq. Çünki İMEC-in bir məqsədi də şimal qonşumuzun dünya bazarına çıxışı əngəlləməkdir.

Düşünürük ki, İranla Ermənistan əlaqələrinin fərqindədirlər. İllərlə Hindistan yük-lərinin İran, Ermənistan və Gürcüstan vasitəsilə Avropaya daşınacağı barədə vədlər vermişdir. İranın Zəngəzur dəhlizinə qarşı çıxmasını əsas səbəblərdən biri də bu idi və İran Zəngəzur dəhlizinin açılmasını Hindistanla olan planlarına rəqib kimi görürdü.

Orta dəhlizin fəaliyyətinin güclənməsi eyni zamanda türk dünyasının marağ dairesindədir. Çünki türk ölkələri üçün qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirmək baxımından Orta dəhliz daha sərfəlidir. Bu səbəbdən kimlərin hansı planları qurmasından asılı olmayaraq, Orta dəhliz öz iqtisadi əhəmiyyətini itirməyəcək.

Rüstəm KAMAL,
"Azərbaycan"

Paşinyan hakimiyyəti bunkerdən idarə edir

Ermənistanı iqtidar müxalifətə qarşı total repressiyalara başladı

İrəvanda üç gündür davam edən aksiyalar artıq daha gərgin mərhələyə qədəm qoşub. Etiraz edənlərin yeganə tələbi Paşinyanın hakimiyyətdən getməsidir.

Ekspertlər hesab edirlər ki, bu baş tutmasa, Hayastanda vətəndaş müharibəsi qaçılmaz olacaq. İrəvanda keçirilən müxalifətin mitinqinə qatılmaq üçün artıq ölkənin müxtəlif bölgələrindən paytaxt istiqamətində yürüşlər başlayıb.

Yaranmış vəziyyətdə hakimiyyət qüçlərə artıq xüsusi texnika və zirehli maşınlar çıxarılıb. İrəvan polisi bildirib ki, müxalifət tərəfindən başladılmış aksiyalar paytaxt küçələrində neqliyyatın hərəkətinin bələkəndə dayanması, təşkilatların normal fəaliyyətinin əngəllənməsi ilə müşayiət olunur. Polis aksiya iştirakçıları saxlamağa davam edir. Saxlanılanlar arasında ölkənin ikinci prezidenti, hərbi cənab Robert Robertyanın oğlu Levon Koçaryan da var. Hazırda o, beyni silklənməsi diaqnozu ilə "Nairi" xəstəxanasında müalicə alır. Müxalifət liderlə-



rindən sayılan "Ana Ermənistan" Partiyasının sədri Andranik Tevanyan isə saxlanılıb da, bir neçə saat sonra buraxılıb. "Rusiyanın adamı" kimi ad çıxaran Tevanyan Qarabağın Azərbaycanın ərazisi olaraq tanınmasına qarşı çıxaraq İrəvanda hökumət əleyhinə keçirilən etiraz aksiyasının təşkilatçılardanıdır.

Minlərlə insan küçələrə axışaraq keçmiş hərbi xuntanın etiraz aksiyasına dəstək verir. Amma bir çoxlarının etirazları siyasi proseslərə bağlı deyil. Çünki xalqın əksəriyyəti siyasi proseslərdən deyil, həyat standartlarının azalması ilə narazıdır. Bu etirazlar əsasən ölkənin müxtəlif strukturlarında hökm sürən korrupsiya, ədalətsizlik və qanunsuzluq hallarına qarşı yönəlib. Ermənilər özləri də etiraz edirlər ki, ölkədə işsizliyin səviyyəsi hər ay artır



və vətəndaşlar Ermənistanı tərki etmək məcburiyyətində qalırlar. "4rd.am" saytının hazırladığı reportajda qeyd olunur ki, aksiyaların əsas fəallıqlarından olan Samvel Manuçaryan kütləvi etirazlara çağırışlarına görə həbs olunub. Onun ailə üzvləri işdən çıxarılıb. Etirazçıların qarşısı Manvel Manuçaryan bildirib ki, Samvel hazırda polis bölməsində saxlanılır və ən ağır işgəncələrə məruz qalıb. Bildirilir ki, həbs edilənlərin sayı yüzlərlə ölcülür. Vurğulanır ki, bu həbslər Ermənistanı etirazların qarşısını ala bilməyəcək və hakimiyyətdə qarşı çıxanların sayı artacaq.

"Joxovurd" nəşri yazıb ki, Qarabağ uğrunda döyüşlərdə tam məğlubiyyətdən sonra iqtidar partiyasından olan parlamentin üzvləri gizli fəaliyyətə keçiblər. Hazırda onlar nə parlamentdə, nə

de seçki qorqahlarındadırlar. Deputatlar partiyanın idarə heyətinin iclaslarını da keçirmirlər. Qazet vurğulayıb ki, Qarabağ məsələsində tam uğursuzluğa düşən Paşinyan bəzi bəhanələr gətirməyə çalışır. Onun deputatları ölkənin suverenliyinin qorunmasını vacibliyi ilə bağlı pafoslu qeydlərlə kifayətlənirlər. Nikol və onun komandası təhlükə hiss etdikləri üçün yoxa çıxır və gizlənməyə bacır: "Hakimiyyət o qədər qorxur ki, Hayastanın müstəqillik qazandığı gün "Yerablur" a ayaq basmağa belə cəsarət etməz. Yalnız yaşlı parlament üzvləri Ovik Ağazaryan və Akop Aslanyan cəsarət göstərib məzarlığa gəldilər. Amma onlar da aksiya iştirakçılarına qəzəblənmişdilər. Deputatların birinə şillə vurub onları "Yerablur"dan qovdular".

O da bildirilir ki, bir çox hakimiyyət nümayəndələri hətta evdən çıxmağa belə cəsarət etmirlər: "Paşinyan komandası ilə birgə ölkədə komendant saatının tətbiqi barədə müzakirələr aparılıb. Əslində, həddən artıq gərgin vəziyyət hökm sürür. Bu əzəddə ictimaiyyətin arasında çıxmaq çox təhlükəlidir. Onlar bunu yaxşı başa düşürlər. Xüsusən də kəndər içində olan valideynlər daha qəzəblidirlər. Paşinyan hakimiyyəti bunkerdən idarə edir, ailəsinə isə Göyçə gölü yaxınlığındakı villaya göndərib".

Göründüyü kimi, revanşist qüvvələr məkrli niyyətlərini gizlətmədən əşkarda nümayiş etdirirlər. Yaranmış vəziyyətdə Paşinyan hakimiyyətdə yerini daha da möhkəmlənmək üçün bütün addımları atacaq və bununla da ölkənin tənəzzül sürətlənəcəkdir. Bu, Hayastanın durumunu ağırlaşdıracaq. İctimaiyyət də məhz bundan narazıdır. Belə vəziyyətdə ölkədə hakimiyyətlə xalq arasında uçurum daha da dərinləşməsi gözlənilir.

Elçin CƏFƏROV,
"Azərbaycan"



Milli Kitabxanada "Türk dünyası ədəbiyyatının tərlanları" mövzusunda beynəlxalq konfrans keçirilib



Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə kitabxanada qazax ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, ictimai xadim Kemel Tokayevin 100 illiyinə və XX əsrin Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş "Türk dünyası ədəbiyyatının tərlanları" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransdan öncə Qazax ədəbiyyatının görkəmli yazıçısı Kemel Tokayevin və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin yaradıcılığında həsr olunmuş kitab sərəhsinin açılışı olub.

Sonra Milli Kitabxananın direktoru Kərim Tahirov konfransın plenar iclasını açıq elan edib.

Kemel Tokayevin "Gec açılan atəş" və Mir Cəlal Paşayevin "Dağların ürəyi" kitablarının təqdimat mərasiminin Milli Kitabxananın 100 illik yubileyin qeyd edilməsi rəhbərliyində keçirilməsinin xüsusi önəm kəsb etdiyini söyləyən mədəniyyət naziri Adil Kərimli, bunun iki ölkə üçün böyük bir hadisə olduğunu bildirdi. Nazir Qazaxıstan-Azərbaycan münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayaraq, ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinin ösrlərə söykəndiyini deyib. O, hər iki xalqın oxucuları üçün bu kitab-

ların dəyərli əsərlər olacağını bildirdi. Öz növbəsində Qazaxıstan Respublikası Prezidentinin müavini Malik Otorbayev Azərbaycan və Qazaxıstan xalqlarının ənənələrinin və mədəniyyətinin bir-birinə yaxın olmasını qeyd edərək, tədbirin keçirilməsi münasibətilə Qazaxıstan Prezidentinin təbrik məktubunu oxuyub.

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev 2023-cü ilin yubileylərlə əlamətdar il olduğunu deyib: "Bu il Ümummilli Lider Heydər Əliyevin və görkəmli qazax yazıçısı Kemel Tokayevin 100 illiyi və Azərbaycan Milli Kitabxanasının yaradılmasının bir əsri tamam olur. Bu çərçivədə hər iki ölkədə silsilə tədbirlər təşkil olunur. Hazırda toplaşdığımız tədbir də bu qəbildəndir".

İki qardaş ölkənin qarşılıqlı mədəni əlaqələrindən danışan Hafiz Paşayev konfrans çərçivəsində təqdimatı olan K. Tokayevin "Gec açılan atəş" və M.C. Paşayevin "Dağların ürəyi" kitablarının əhəmiyyətindən danışdı. Nətiq qeyd edib ki, K. Tokayevin Azərbaycan dilində çap olunan "Gecə açılan atəş" və M.C. Paşayevin qazax dilində çap olunan "Dağların ürəyi" kitabları iki qardaş xalqın ədəbi əlaqələrinin yaxınlaşmasına töhfə verəcək. H. Paşayev bildirdi ki, konfrans çərçivəsində türk dünyasının bədii söz ustaları sayılan hər iki görkəmli yazıçının əsərlər toplusunun təqdimatı və onların yaradıcılığına həsr olunmuş kitab-rəsm sərəhsinin təş-

kili ədəbi əlaqələrimizin yeni səviyyəyə qalxmasını göstəricisidir.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Qazaxıstanın hər zaman Azərbaycanın yanında olacağını diqqətə çatdırdı. Diplomat onu da vurğulayıb ki, iki ölkə prezidentlərinin etimada söykənən dialoqu sayəsində mövcud olan hərtərəfli əməkdaşlıq bu gün yeni səviyyəyə yüksəlib.

Kemel Tokayevin Qazaxıstanın çox dəyərli ədəbiyyat xadimlərindən biri olduğunu deyən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirdi ki, onun yaradıcılığı da çox önəmli və dərin. Qeyd edib ki, bu iki yaradıcılığı birləşdirən önəmli amillər var - vətənpərvərlik və milli düşüncə. "Mən milli təhlükəsizliyin arxivlərində jurnalist kimi çalışanda Mir Cəlal müəllimin heç vaxt hər hansı bir ziyalı ilə bağlı mənfi düşüncəsinə əsilməmişəm. O, milli düşüncə, həmçinin ədəbiyyat gücündən istifadə edərək hər zaman xalqına önəmli mesajlar çatdırıb. Bu gün biz onları yad etməklə bərabər gənc nəsillərimizə önəmli mesaj veririk və gənc nəsillərimizin belə böyük ədəbiyyat xadimlərimizi oxuması biz iki qardaş xalqın gələcəyi üçün çox önəmlidir", - deyərək bildirdi.

Konfrans zamanı iştirakçıları K. Tokayevin və M. Paşayevin həyatı və yaradıcılığı haqqında məruzələrlə çıxış edib, mədəni qarşılıqlı fəaliyyət yolu ilə türk xalqlarının bundan sonra da bir-birinə yaxınlaşmasını vacibliyi haqqında fikir mübadiləsi aparıblar.

SEYXÜLİSLAM: "Azərbaycan-İraq əlaqələrində yeni dövr başlayır"

Sentyabrın 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İraq parlamentinin deputatı, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədr müavini doktor Cabbar Əli Kənaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Şeyxülislam A. Paşazadə Azərbaycanla İraq arasında tarixi köklərə söykənən qardaşlıq münasibətləri barədə danışdı, dini və mədəni əlaqələrin



yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb. QMI sədri hələ ötən əsrin 70-ci illərində başlayan İraqa səfərləri, dövlət rəsmiləri, nüfuzlu din alimləri ilə keçirdiyi çoxsaylı görüşlər barədə qonaqlara məlumat verib.

Şeyxülislam A. Paşazadə bildirib ki, iki dost və qardaş dövlət arasında dini və mədəni əlaqələr də daxil olmaqla bütün sahələrdə ikitərəfli münasibətlər son illər daha da inkişaf edib, ölkə başçıların xüsusi diqqəti sayəsində Azor-

baycan-İraq əlaqələrinin yeni bir dövrü başlayır.

QMI sədri həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə danışdı, ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İraq dövlətinə və xalqına minnətdarlığını bildirdi.

İraq parlamentinin deputatı Cabbar Əli Kənaninin səfərinin məqsədi, başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizdə keçirdiyi görüşlər barədə məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan mühüm tranzit ölkəsi kimi Mərkəzi Asiya dövlətləri üçün əlverişli imkanlar yaradır

Azərbaycanın erməni faşistləri üzərində çaldığı möhtəşəm qələbə, reallaşdırdığı dərin islahatlar onu türkdillil dövlətlər və Mərkəzi Asiya ölkələri üçün də müsbət nümunəyə çevirmişdir.

"Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türk dövlətlərinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçıları ilə Azərbaycanla səfərləri türk dünyası üzvləri ilə əlaqələrin genişlənməsinə və strateji xarakter almasını şərtləndirir", - deyərək İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov mövqeyini belə açıqlamışdır. Araşdırmaçı alim hesab edir ki, Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçıları 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı qarşılıqlı münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək, ölkəmizin Mərkəzi Asiyada daha böyük uğurlara imza atmasına zəmin yaradacaq.

İİTKM-in analitikinin sözlərinə görə, Azərbaycanın türk dövlətləri ilə genişlənmə əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə", Özbəkistanla imzaladığı "Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə", "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi" və Qazaxıstanla imzaladığı "Strateji münasibətlərin möhkəmlənməsi və mütəfəkkil qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə"də öz əksini tapır. Bundan başqa, "Yeni investisiya layihələrinin reallaşdırılması və iş yerlərinin yaradılması məqsədilə 500 milyon ABŞ dolları məbləğində nizamnamə kapitalına malik "Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş" in təsdiq edilməsi də bu ba-



xımdan əhəmiyyəti böyükdür. Yeri gəlmişkən qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevnin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagirdlik məktəbin tikintisi də ölkələrimiz arasında dostluq nümunəsi kimi qiymətləndirilməlidir.

Mərkəzi Asiya ölkələri zəngin təbii sərvətlərə malikdirlər. Məsələn, Qazaxıstan MDB ölkələri arasında xrom filizləri və qurğuşun ehtiyatı həcminə görə birinci, neft, gümüş, mis, sink, nikel və fosfor ehtiyatına görə ikinci, qaz, daş kömür, qızıl və qalay ehtiyatına görə üçüncüdür. Qazaxıstanın həm də 1,6 milyon ton təsdiqlənmiş uran ehtiyatı var və ölkə bu göstəriciyə görə dünyada ikinci yerdə qərarlaşıb. Bütün bunların fonunda Qazaxıstanda 700-dən çox Azərbaycan kapitalı ilə fəaliyyət göstərən şirkət var. Azərbaycan da isə Qazaxıstan kapitalı 200-dən çox şirkət fəaliyyət göstərir.

A. Əsədov qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ümumi ticarət dövriyyəsi 2022-ci ildə 2 milyard 983,7 milyon dollar həcmində olub. Onun dediyinə görə, Mərkəzi Asiya və Azərbaycan xüsusilə enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sektorlarda iqtisadi inteqrasiya üçün əhəmiyyətli potensiala malikdirlər. Azərbaycanın Avropa ilə Asiya arasında tranzit dəhlizi kimi strateji mövqeyi Asiya ölkələrinin də ticarət yollarını diversifikasiya etmək və regional əlaqəni artırmaq baxımından tamamlayır. Zəngəzur dəhlizinin açılması kontekstində ölkəmizin həyata keçirdiyi siyasət və

strateji infrastruktur-quruculuq işləri də Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı üçün ön əhəmiyyətli imkanlardır.

Araşdırmaçı bildirir ki, Türk Dövlətləri Təşkilatı (TDT) hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsinə əsaslandırmaq məqsədilə "Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" və "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombino edilmiş yük daşımaları haqqında" sazişlərin

təsdiq edilməsi türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində daha bir önəmli addımın atılması deməkdir. Gömrük dəhlizinin reallaşdırılması Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta dəhlizdə də praktiki əhəmiyyətini artırır. Gömrük dəhlizinin yaradılması isə TDT ölkələri arasında sürətli yük daşımalarına, o cümlədən yükdaşımaların həcminə nəzərəcarpacaq dərəcədə artıma gətirib çıxaracaq.

Azərbaycan və Türkiyə liderlərinin söyləyi və qətiyyətli mövqeləri sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri 17 ildir fasiləsiz olaraq Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına çatdırır. Onurğa sütununu TANAP-in təşkil etdiyi "Cənub qaz dəhlizi" sayəsində də türk dövlətləri Avropa enerji təhlükəsizliyinin təmin olunmasında müəyyən rol oynayırlar.

İlham Əliyev Tacikistanda keçirilən 5-ci Məşvərət görüşünün iclasında maraqlı bir fikir səsləndirdi: "Mən Məşvərət Şurasının işində ilk dəfə iştirak edirəm və əminliyimi bildirmək ki, regional əməkdaşlığın bu formata ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturunu onlar üçün açıqdır".

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Rza Deqətinin Vannada keçirilən sərgisi yerli ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırır

Fransanın Bretani regionunun Vann (Vannes) şəhərində fotoqraf Rza Deqəti "Köhnə liman"da (Vieux Port) təşkil edilmiş sərgisi çərçivəsində yerli ictimaiyyətin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana təşkil olunmuş sərgidə nümayiş olunan fotolar haqqında məlumat verilib. Sonra sərgi zalında fotoqrafla görüş olub. R. Deqəti sərgilənən hər bir fotonun tarixçəsi haqqında ətraflı məlumat verib. Sərgidə fotoqrafın Şuşa, Ağdam, Qobustan, Tərtər və Oğuzda çəkilmiş fotoları nümayiş olunur. Fotoqraf



uca bir məkanda stul üzərində çay stəkanı olan fotonu təqdim edərək, "Şuşada çay dəstgahı" adlı bu əsəri haqqında ətraflı məlumat verib. Yaşıl yarpaq üzərində qan ləkələri olan fotonun tarixçəsinin ağır olduğunu deyən fotoqraf bildirib ki, Tərtərdə anası oğlunu bağa nərdərməyə göndərib. Uşaq nərdərdiyi zaman ermənilər bu

ərazini bombalayıb və həmin uşağın cəsədi elə halda olub ki, onun cəsədini yox, yaşıl yarpaq üzərinə səpələnmiş qanın fotosunu çəkib.

Sərgidə nümayiş olunan fotolar arasında həmçinin erməni işğalı zamanı vuran edilmiş Ağdam şəhərinin də fotosu diqqəti cəlb edib. Bu foto düşmənin nə qədər vəhşi və

zalım olduğunu əks etdirir. Sərgidəki fotolar arasında Azərbaycan multikulturalizmini əks etdirən fotolar da yer verilib.

Yerli ictimaiyyətin nümayəndələri fotoqrafa suallarla maraqlıdır. Hər bir foto haqqında ətraflı məlumat alıblar. Görüşdə Rza Deqətinin həyat yoldaşı Rəşel Deqəti də fotoların tarixçəsindən danışdı.

Gün ərzində ziyarətçilər sərgi zalında yerləşdirilmiş ekranda fotojurnalistin fəaliyyəti və çəkdiyi fotolar haqqında məlumat verən videoçarxı izləyirlər.

"Sükutun dərinliyi" adlanan sərgi sentyabrın sonuna qədər davam edəcək.

Milli Kitabxanada İƏT üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası olub

Sentyabrın 22-də Azərbaycan Milli Kitabxanasında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra iclasın gündəliyində duran bir neçə məsələ - Azərbaycan tərəfinin təklifi ilə UNESCO-ya müraciətin qəbul olunması, İƏT üzvü olan ölkələrin milli kitabxanaları arasında kitab mübadiləsinin təşkilatı, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının vahid elektron kataloqunun və elektron kitabxanasının təşkil olunması, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının əsas göstəricilərini əks etdirən bir elektron məcmuenin tərtib olunması və onun hər il yenilənməsi, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr olub, səsvermə əsasında qərarlar qəbul edilib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov gündəlikdə olan bütün məsələlərin vacibliyini qeyd edib, onların həyata keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, görüşlər tez-tez keçirilməli, müzakirələr aparılmalı, təklif edilən layihələr reallaşdırılmalıdır. K. Tahirov 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxananın Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qaldığını, yandırılaraq məhv edildiyini söyləyib. O, 2020-ci ilin dekabr ayında işğaldan azad olunan 10 rayon kitabxana direktorları adından İFLA (Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyası) prezidentinə məktubla müraciət ünvanlayaraq işğaldan azad olunan regionlardakı vəziyyəti yerində dəyərləndirmələri üçün bir missiya təşkil etmələrini xahiş etdiyini qeyd edib. Cavab məktubunda İFLA prezidenti dağıdılmış kitabxanalarla bağlı məlumatları UNESCO-dakı homkarları ilə paylaşdığını yazıb, lakin Kərim Tahir



rov missiya göndərilməsi ilə bağlı xahişə bu gündəlik cavab alınmadığını söyləyib. O, hərbi konfliktlər zamanı mədəni irsin məhv edilməsinin yolverilməz adlandıraraq İƏT üzvü olan ölkələrin milli kitabxanaları adından UNESCO-ya birgə müraciət göndərilməsini təklif edib və təklif dəstəklənərək qəbul olunub.

Müzakirələr zamanı Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar İttifaqının sədri Bakıtcamal Ospanova İƏT üzvü olan ölkələrin milli kitabxanaları arasında kitab mübadiləsinin təşkilatı məsələsindən danışıqdan sonra yenilənməsi, ədəbiyyat mübadiləsinin həyata keçirilməsi istiqamətində işlərin möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdı.

Özbəkistan Milli Kitabxanasının direktoru Umida Təşəbayeva bildirdi ki, zəngin kolleksiyaya malik olan Ə. Novai adına Milli Kitabxananın çoxsaylı yerli və xarici oxucularını, xüsusən tədqiqatçıları nəzərə alaraq qeyd edib ki, fond yalnız bədii və incəsənət ədəbiyyatı ilə deyil, eyni zamanda elmi ədəbiyyatla da formalaşdırılmalıdır.

Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu tezliklə reallaşacaq olan yeni layihələrdən - aplikatsiya vasitəsilə müxtəlif ölkələrdən əldə etmək istədikləri kitablarla bağlı siyahıların göndərilməsinin və ədəbiyyatların kitabxanalara çatdırılmasının mümkün olacağını danışıb.

Gündəlikdə duran digər məsələ İƏT üzvü olan ölkələrin milli kitabxanalarının vahid elektron kataloqunun və elektron kitabxanasının təşkil olunması məsələsi olub. Hələ ötən iclasda bu məsələyə to-

xunulduğunu qeyd edən Kərim Tahirov bu işin hələ də yekunlaşmadığını diqqətə çatdırdı.

Pakistan Milli Kitabxanasının direktoru Asif İqbal Xan və Tacikistan Respublikası Prezidentinin İcra Aparatının "Milli Kitabxana" Dövlət Müəssisəsinin direktoru Jumaxon Xol ölkələr arasında mədəni səhəddə dərin əlaqələrin olmasını danışıb, öz kitabxanaları tərəfindən hər zaman ədəbiyyat və təcrübə mübadiləsinin, həmçinin birgə tədbirlərin həyata keçirilməsinə məmnun olacaqlarını bildirdilər.

Kərim Tahirov hər il təşkil edilən beynəlxalq sərgi-yarmarkalara dəvət edilən xarici qonaqların nümayiş üçün gətirdikləri kitabların Azərbaycan Milli Kitabxanasının xarici ədəbiyyat fondunu zənginləşdirdiyini söyləyib, həmçinin ədəbiyyatdan əlavə, mütəxəssislərin də təcrübə mübadiləsi sahəsində əlaqələrin möhkəmləndirilməsinin, qarşılıqlı şəkildə ayrı-ayrı ölkələrin guşələrinin yaradılmasının vacibliyini, qarşılıqlı memorandumların olmasına baxmayaraq, yenə də bu əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsinə çalışılmalı olduğunu bildirdi, bütün bunların bilavasitə xarici mədəni siyasətin inkişafı məqsədi daşıdığını qeyd edib.

Sonda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının növbəti iclasının 2025-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsi təklifi iştirakçı ölkələr tərəfindən dəstəklənib və həyata keçirilən işlərin nəzərdə keçirilməsi məqsədilə iclasın ildə 2 dəfə onlayn şəkildə də toplanması barədə qərar qəbul olunub.



Baş Prokurorluqda könüllü qanvermə aksiyası olub

Baş Prokurorluqda könüllü qanvermə aksiyası keçirilib.

Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, prokurorluq işçiləri prokurorluq orqanlarının yaranmasının 104-cü ildönümü əfəsinə önəmli olaraq qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə sentyabrın 28-də Baş Prokurorluqda keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər.



Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə xüsusi karantin rejimi qaydalarına riayət edilərək

reallaşdırılan aksiyada könüllü prokurorluq əməkdaşları qana ehtiyacı olan vətəndaşlarımızın köməyinə çatmaq üçün həvəslə iştirak ediblər.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunduqdan sonra onlardan qan analizi götürülərək sağlam olub-olmaması müəyyən edilərək və səhhətində problemi olmayan donorlardan qan götürülüb.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.

Baş Prokurorluq: "Şuşada baş verən mina hadisəsi üzrə araşdırma aparılır"

Şuşada baş verən mina hadisəsi üzrə rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, bu gün saat 12 rədələrdə Şuşada bərpə-quruculuq işləri həyata ke-

çirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdü müliki şəxsin rayonun Xəlfəli kəndi ərazisində buldozerlə iş görəndə zaman yolda basdırılmış minanın partlaması nəticəsində xəsarət alıb.

Azərbaycan DİN: "Xankəndi şəhərində qəsdən yanğınlar törədilir"



Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdıqdan sonra bütün ərazilər tam nəzarətə götürülməklə müşahidələr aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Daxili



İşlər və Müdafiə nazirliklərinin əməkdaşları tərəfindən bölgədə hüquq qaydasının təmini istiqamətində kompleks tədbirlər görülür, müvafiq postlar quraşdırılmaqla xidmət təşkil edilir. Müşahidə olunur ki, əsasən Azərbaycan Respublikasının Xankəndi şəhərində qarşı tərəf qəsdən yanğınlar törədib, müxtəlif inzibati binalarda

sənədlərin, maddi sübutların, arxivlərin məhv edilməsi prosesini həyata keçirir. Azərbaycan Respublikasının müvafiq dövlət qurumları bölgədə mövcud vəziyyətə tam nəzarət edir, ermənişilliyə vətəndaşlarımıza humanitar köməkliklər göstərir, daxil olan müraciətlərə etinasız yanaşırlar.

GDU-da ikili diplom proqramı üzrə qəbul olmuş tələbələrə görüş keçirilmişdir

Gəncə Dövlət Universiteti (GDU) və Türkiyənin Dokuz Eylül Universiteti arasında imzalanmış müqaviləyə uyğun olaraq ikili diplom proqramı üzrə 2023-2024-cü tədris ilində biologiya ixtisasına qəbul olmuş tələbə və onların valideynləri ilə görüş keçirilmişdir.

Görüşdə GDU-nun rektoru, professor Yusif Yusibov çıxış edərək tələbələri təbrik etmiş və ikili diplom proqramının üstünlüklərindən danışıb. Qardaş ölkənin nüfuzlu universitetinin diplomunu əldə etmək imkanını tələbələr üçün böyük şans adlandıran rektor yaxın gələcəkdə proqram çərçivəsində görüləcək işlərdən söhbət açaraq bildirmişdir ki, tələbələr beynəlxalq akkreditasiyadan keçmiş ixti-



saslar üzrə ilk iki tədris ilini Dokuz Eylül Universitetində, növbəti iki il isə Gəncə Dövlət Universitetində təhsil alacaqlar. Sonra universitetin innovasiyalar departamentinin rəhbəri Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekani İsfəndiyar Alverdiyev proqramın təhsil sahəsində yaratdığı imkanlardan danışıb.

Görüşdə qeyd edilmişdir ki, ikili diplom proqramı üzrə biologiya ixtisasına qəbul olmuş tələbələr oktyabrın 2-dən Dokuz Eylül Universitetində təhsil almağa başlayacaqlar. Sonda görüş iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Bakıda cüdo üzrə "Böyük dəbilqə" turnirinin açılışı

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sonra Azərbaycanda idman sahəsində, eləcə də cüdo üzrə qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva açılış mərasimində çıxış edərək Azərbaycanda idmanın inkişafından, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısından bəhs edib: "Azərbaycan Cüdo Federasiyası öz işini məharətlə görür. Cüdo ölkəmizin regionlarında sürətlə inki-



şaf edir". Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev turnirin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmasının xüsusi önəm kəsb etdiyini vurğulayıb: "Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Biz də ölkəmizdə cüdonun inkişafı üçün əlimizdən gələni edirik. Bu il müxtəlif yaş qruplarından olan cüdoçularımız beynəlxalq yarışlarda uğurla çıxış ediblər". Açılış çıxışlarından sonra Azərbaycan Res-

publikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib. Sonra "Böyük dəbilqə" turnirində mübarizə davam etdirilib.

Möhtəbər turnirdə 61 ölkədən 452-yə yaxın cüdoçu iştirak edir. Azərbaycan turnirində geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.

Son məlumata görə, kişilər arasında keçirilən yarışda Yaşar Nəcəfov (66 kiloqram) "Böyük dəbilqə" turnirinin qızıl medalını qazanıb.

Azərbaycanın iki güləşçisi dünya çempionu olub, biri gümüş medal qazanıb

Azərbaycanın üç güləşçisi Serbiyanın paytaxtı Belqradada keçirilən dünya çempionatında final görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, 55 kiloqram çəki dərəcəsinə mübarizə aparın Eldə-

niz Əzizli həlledici qarşılaşmada gürcüstanlı Nuqzari Tsursumiya 13:4 hesabı ilə qalib gələrək, üçüncü dəfə dünya çempionu olub.

82 kiloqram çəkidə yarışan Rafiq Hüseynov finalda iranlı Əlirza Mohamadipianini 2:1 hesabı ilə məğlub et-

məklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

77 kiloqram çəki dərəcəsinə güləşən Sonan Süleymanov isə qızıl medal uğrunda görüşdə qırğızıstanlı Akjol Mahmudova sonuncu xal prinsipinə əsasən (1:1) uduzub və ikinci yerlə kifayətlənib.

"AzerGold" QSC hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir



Ölkəmizin əsas ixracatçı dövlət şirkətlərindən biri olan "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında QSC tərəfindən 28.1 min unsiya qızıl hasilatı, 23.1 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 8 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 0.5 faiz, qızıl ixracı planı isə 3 faiz ar-

tıq icra edilib. Ümumilikdə cari il üzrə 62.5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1 faiz, ixracda isə 4.4 faiz daha artıq hədəfdir.

Cari ilin ilk 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonundakı müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.

| 2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə hasilat və ixrac göstəriciləri | | | | |
|--|-----------------|----------------|----------------------------------|--|
| | 2022-ci il | 2023-cü il | Ötən ilin ilk 8 ayı ilə müqayisə | Cari ilin ilk 8 aylıq planı ilə müqayisə |
| Qızıl hasilatı | 36,864 Oz | 28,132 Oz | 24%↓ | 0.5%↑ |
| Gümüş hasilatı | 127,829 Oz | 79,934 Oz | 37%↓ | 49.6%↑ |
| Qızıl ixracı | 33,160 Oz | 23,122 Oz | 30%↓ | 3%↑ |
| Gümüş ixracı | 110,885 Oz | 61,541 Oz | 45%↓ | 39%↑ |
| Qızılın ixrac dəyəri | 103,969,527 AZN | 76,538,340 AZN | 26%↓ | 25%↑ |
| Gümüşün ixrac dəyəri | 4,108,106 AZN | 2,504,725 AZN | 39%↓ | 85%↑ |
| Cəmi ixrac gəliri | 108,077,634 AZN | 79,043,065 AZN | 27%↓ | 26%↑ |

| 2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə daxili bazar satışları | | | |
|--|---------------|----------------|----------------------------------|
| | 2022-ci il | 2023-cü il | Ötən ilin ilk 8 ayı ilə müqayisə |
| Qızılın daxili satışı | 1,929 Oz | 3,938 Oz | 104%↑ |
| Gümüşün daxili satışı | 7,141 Oz | 23,518 Oz | 229%↑ |
| Qızılın daxili satış dəyəri | 6,662,791 AZN | 13,461,556 AZN | 102%↑ |
| Gümüşün daxili satış dəyəri | 303,934 AZN | 981,732 AZN | 223%↑ |
| Daxili satış üzrə cəmi gəlir | 6,966,725 AZN | 14,443,288 AZN | 107%↑ |

| 2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə cəmi satış gəlirləri | | | |
|--|-----------------|----------------|----------------------------------|
| | 2022-ci il | 2023-cü il | Ötən ilin ilk 8 ayı ilə müqayisə |
| Qızılın cəmi satış gəliri | 110,632,318 AZN | 89,999,896 AZN | 19%↓ |
| Gümüşün cəmi satış gəliri | 4,412,041 AZN | 3,486,456 AZN | 21%↓ |
| Cəmi gəlir | 115,044,359 AZN | 93,486,352 AZN | 19%↓ |

Qeyd edək ki, 1 sentyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb. Əldə edilən vəsaitin 1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.

Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin - "Çovdar" qızıl yatağının istismarı ilə yola çıxan "AzerGold" QSC ötən 7 il ərzində "Çovdar" yatağının

cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənin istismara verməyə nail olub. 2021-ci ildə "Ağyoşu-1" qızıl mədəninə istismar işləri tamamlanıb, "Çovdar", "Mərəh" və "Tüləllər" mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq "AzerGold" QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.

Omikron, "Eris", "Pirola"...

Koronavirusun yeni ştammları daha təhlükəlidir

Üç ildir həyatımızda olan COVID-19 pandemiyası müddətində virusa yoluxmada zaman-zaman səngimə və artım halları qeyd alınıb.

Bu ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus pandemiyasının başa çatdığını elan etmişdi, son günlər bir çox ölkələrdə COVID-19-un yeni ştammları yoluxanların sayının artması problemi hələ də aktual olduğunu göstərir.

COVID-19-un subvariantları olan "Eris" ("EG.5") və "Pirola" ("BA.2.86") ştammları bütün dünyada sürətlə yayılaraq qısa zamanda kütləvi yoluxmalara səbəb olub. Son ay ərzində 1,5 milyon insan yeni növ koronavirus infeksiyasına yoluxub.

Xəstəxanaya yerləşdirilənlərin sayı artıb

ÜST-nin məlumatına görə, Cənubi Koreya, Rusiya, ABŞ, Avstraliya, Sinqapur və Avropanın bir sıra ölkələrində lokal məhdudiyətlər tətbiq edilib.

Rusiyalı infeksiyonistlər xəstələrin sayının artmasını payızın gəlşi ilə əlaqələndirirlər. Onlar payızda grip, köskin respirator xəstəliklər və



lib. Son olaraq bu siyahıya Yunanıstan da daxil olub. Artıq 5 xəstədə "Pirola" ştammi aşkar edilib. Ölkədə COVID-19 səbəbiylə ölüm və xəstəxanaya yerləşdirilənlərin sayı artıb. 11-17 sentyabrda virus səbəbiylə 39 nəfər dünyasını dəyişib.

Epidemioloji vəziyyətin gərgin olduğu ölkələrdən biri də Rusiyadır. Burada COVID-19-a yoluxma hallarının sayı artsa da, hələ ki, ölkə üzrə məhdudlaşdırıcı tədbirlərin tətbiqi planlaşdırılmır. Lakin bəzi regionlarda yoluxma hallarının çoxluğu nəzərə alınaraq lokal məhdudiyətlər tətbiq edilib.

Rusiyalı infeksiyonistlər xəstələrin sayının artmasını payızın gəlşi ilə əlaqələndirirlər. Onlar payızda grip, köskin respirator xəstəliklər və

tədə cəmi 2,5 saat idmanla məşğul olmaq isə ölüm riskini təxminən 10 faiz azaldır.

Diqqətli olmalıyıq

Son günlərdə yoluxanların sayında artım olsa da, ölkəmizdə vəziyyət nəzarət altındadır. Lakin buna baxmayaraq, hər birimiz özümüzü düşən məsuliyyəti dərk etməli, ehtiyat tədbirlərini əldən verməməli və səhhətimizə qeyri-ciddi yanaşmamalıyıq.

İzdihamlı yerlərdən, havalandırılması zəif olan qapalı məkənlərdən uzaq durmalı və sosial məsafəni qorumaq lazımdır. Bu mümkün olmadıqda tədqiqat məqsədilə maskadan istifadə etməliyik.

Gün ərzində gigiyenik qaydalara riayət etmək, əlləri tez-tez sabunla yumaq və antiseptiklə dezinfeksiya etmək mütləqdir. Digər vacib amil isə immunitetin zəifləməsinin qarşısını almaqdır. Bunun üçün vitamin qəbuluna, gündəlik rasiona mövsümə uyğun meyvə və tərəvəzin əlavə edilməsinə xüsusi diqqət yetirilməlidir. Bu bəşəri bələnin öhdəsindən yalnız birlikdə qalib gələ bilərik.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir

Respublika üzrə bir sıra məktəbəqədər təhsil müəssisələrinin təmiri, kommunal-kommunikasiya və abadlıq işlərinin satın alınması. Açıq tender iştirakçılara təklif edilir ki, öz təkliflərini imzalanmış, möhürlənmiş, ikitəqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi, təminat verilən istismar müddəti.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar: Əlaqələndirici şəxs - Z.Quliyev. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvı, 18. Tel: (+99412) 465 73 48 (daxili 134).

Maraqlananlar açıq tender prosedurunu Əsas sənədlər toplusunu 2500,00 (iki min beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvanadan ala bilərlər.

Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filiali

Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/h: AZ88IBAZ38030019441856517211
VÖEN: 1500016711
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olmaması (Üçütdə olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir). 20.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir);
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (20.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə, ünvan və bank rekvizitləri);
- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması şəxs olmaması barədə məlumat (vergi orqanı, icra probasiya şöbəsi və ya müvafiq kommersiya məhkəməsi tərəfindən təqdim olunmuş arayış);

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yazılı göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qərarında qadağan edilməməsinə təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən 20.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);

- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;

- iddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə strukturu barədə təsdiq edici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- iddiaçı baş podratçı kimi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (oxşar işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun));

- oxşar işlər üzrə iş təcrübəsini təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları;

- iddiaçının maddi texniki bazası (sifarişin yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır);

- iddiaçının tender təklifi (tender təklifinin qiymədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü);

- tender təklifinin dəyərini 1 faiz həcminə bank təminatı (təminatın qiymədə olma müddəti tender təklifinin qiymədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri **27 oktyabr 2023-cü il saat 16:00-dək**, tender təklifi və tender təklifinin bank təminatını **06 noyabr 2023-cü il saat 16:00-dək** yuxarıda göstərilən ünvanı təqdim etməlidirlər. İddiaçıların təklifləri **07 noyabr 2023-cü il saat 16:00-da** Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açıqlanacaq.

İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir

Quba Peşə Liseyinin yenidən qurulması işlərinin satın alınması. Açıq tender iştirakçılara təklif edilir ki, öz təkliflərini imzalanmış, möhürlənmiş, ikitəqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi, təminat verilən istismar müddəti.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar: Əlaqələndirici şəxs - Z.Quliyev. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvı, 18. Tel: (+99412) 465 73 48 (134).

Maraqlananlar açıq tender prosedurunu Əsas sənədlər toplusunu 2500,00 (iki min beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvanadan ala bilərlər.

Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filiali

Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/h: AZ88IBAZ38030019441856517211
VÖEN: 1500016711
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlü təsdiq olunmuş) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olmaması (Üçütdə olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir). Müvafiq orqandan tələb olunan sənədin cari ayı əhatə etməsi mütləqdir (20.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir);

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (20.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir). (Notarial təsdiq edilməsi mütləqdir);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə, ünvan və bank rekvizitləri);

- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (Notarial təsdiq edilməsi mütləqdir);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması şəxs olmaması barədə məlumat (vergi orqanı, probasiya şöbəsi və ya müvafiq kommersiya məhkəməsi tərəfindən təqdim olunmuş arayış); (20.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yazılı göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qərarında qadağan edilməməsinə təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən 20.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);

- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;

- iddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə strukturu barədə təsdiq edici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- iddiaçı inşa ediyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surətini və ya inşaatın davam etdirildiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidirlər (baş podratçı kimi analoji işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun));

- oxşar işlər üzrə iş təcrübəsini təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları;

- iddiaçının maddi texniki bazası (sifarişin yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır);

- iddiaçının tender təklifi (tender təklifinin qiymədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü);

- tender təklifinin dəyərini 1 faiz həcminə bank təminatı (təminatın qiymədə olma müddəti tender təklifinin qiymədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri **27 oktyabr 2023-cü il saat 15:00-dək**, tender təklifi və tender təklifinin bank təminatını **06 noyabr 2023-cü il saat 15:00-dək** yuxarıda göstərilən ünvanı təqdim etməlidirlər. İddiaçıların təklifləri **07 noyabr 2023-cü il saat 15:00-da** Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açıqlanacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.

Tender komissiyası

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azər mətbuatçıyı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) **manat**

6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) **manat**

3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) **manat**

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.



Rusiyada təhsil alan azərbaycanlı tələbələr "AMOR Əlaçı Təqaüdü"nü qazanıblar

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "AMOR Əlaçı Təqaüdü" müsabiqəsində bu il 24 azərbaycanlı tələbə qalib gəlib.

AZƏRTAC xəbər verir ki, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək və qayğı göstərmək, gənclərin təhsilə olan marağını artırmaq məqsədilə təşkil olunan müsabiqə 2009-cu ildən etibarən uğurla həyata keçirilir və bu gündək 434 tələbəni əhatə edib.

Müsabiqə çərçivəsində Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı azərbaycanlı tələbələrə təhsil xərclərinin qarşılınması üçün maliyyə dəstəyi göstərilir.

Xatırladaq ki, AMOR Rusiya Federasiyasında yaşayan azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərini dəstəklənməsi məqsədilə 2009-cu ildə Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb.

"Ana dili - Azərbaycan məktəbi" layihəsi onlayn dərslərə start verib



Yeni tədris ilindən "Ana dili - Azərbaycan məktəbi" layihəsi distant dərslərə start verib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının məlumatı verilib. Bildirilib ki, qeydiyyat başladıqdan vaxtdan bu günə qədər 29 fərqli ölkədən 600-ə yaxın soydaşımız layihədə iştirak üçün müraciət edib. Müraciətlərin təhlili aparıldıqdan sonra ümumilikdə 35 qrup olmaqla 6-18 yaş kateqoriyası üzrə 300-dən



çox iştirakçı ana dili dərslərinə başlayıb. Qruplar layihə iştirakçılarının yaş, dilbilmə səviyyəsi və saat qırşqlarını nəzərə alaraq təşkil olunub. Layihənin tədris proqramı ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb. Dərslər həftədə 2 dəfə olmaqla "Microsoft Teams" platforması üzərindən təşkil edilir. Program iki rüb olmaqla 2023-2024-cü tədris ilini əhatə edəcək.

Vaxt və yaş kateqoriyası baxımından dərslərdə iştirak edə bilməyən şəxslər üçün yaxın vaxtlarda layihənin sosial media hesablarında və onlayn öyrənmə platformasına videodərslər yerləşdiriləcək. Qeyd edək ki, "Ana dili - Azərbaycan məktəbi" Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatlığı ilə xaricdə yaşayan soydaşlarımız üçün ana dilini məsafədən öyrənməni təmin edən pilot layihədir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC gəmiləri üçün naviqasiya avadanlıqlarının satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 28 sentyabr 2023-cü il saat 17:00-dəkdir.

Ünvan: AZ1003, Bakı şəhəri, M.Useynov küçəsi, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1016.

Tender komissiyası

Şuşa rayonu ərazisində mina partlayıb

Sentyabrın 22-də Şuşa rayonunun Xəlfəli kəndi ərazisində minalardan təmizlənmiş ərazidə mina partlayışı baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatomizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatında deyilir. Məlumatla əsasən, Azərbaycan Ordusunun nəzarəti altında keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur. Mülki təyinatlı səhərlər minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.

Əlaqə telefonları:

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

| | | | |
|-----------------------------|-------------------------|----------------------------|-------------------------|
| Qəbul otağı | - 539-68-71, | Beynəlxalq həyat, idman | |
| Baş redaktor müavinləri | - 538-86-86, | və informasiya şöbəsi | - 539-63-82, 432-37-68 |
| | 434-63-30, 539-72-39 | İnformasiya siyasət şöbəsi | - 538-56-60 |
| Məsəlifə katib | - 539-43-23, | İctimai əlaqələr şöbəsi | - 539-49-20, 538-31-11, |
| Məsəlifə katib müavinləri | - 539-44-91, | Fotolüstrasiya şöbəsi | - 538-84-73, |
| Parlament və siyasət şöbəsi | - 539-84-41, 539-21-00, | Kompyuter mərkəzi | - 538-20-87, |
| İqtisadiyyat şöbəsi | - 538-42-32, 538-35-55, | Mühasibatlıq | - 539-59-33 |

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5548
Sifariş 2395

Qiyməti 40 qəpik